

1. Qərbdə sərt bazar rəqabətinin yaranması, vətəndaş cəmiyyətinin inkişafı ilə biznes anladı ki,

- √ pulu istənilən cəngəllik qanunu ilə qazanmaq olmaz
- səmərəli idarəetmə sistemi lazımdır
- sağlam kollektiv yaratmaq lazımdır
- düzgün cavab yoxdur
- müəssisənin imicini qorumaq lazımdır

2. Aşağıdakılardan hansı işgüzar etikanın əsaslandığı müddəalardan biridir?

- √ əvvəlcə maddi dəyərlilərin yaradılması mühüm bir proses kimi nəzərdən keçirilir
- şəxsi maraqlarla korporasiya maraqları arasında ziddiyyətlər nəzərdən keçirilir
- təhlükəsizlik əsas şərt kimi nəzərdən keçirilir
- düzgün cavab yoxdur
- iş və əmtəələrin keyfiyyətinə xüsusi fikir verilir

3. Biznesin mənəviyyətsizliyi haqqında əfsanə hansı təsəvvürə əsaslanır?

- √ biznesin əsas məqsədi pul qazanmaqdır
- biznesdə rentabellik və gəlir vacibdir
- biznesdə səmərəli idarəetmə vacibdir
- qeyri-etik davranış şirkətin nüfuzuna islah olunmaz zərbə vura bilər
- şirkətin nüfuzu potensial investorlar üçün vacibdir

4. Bunlardan hansı biznes etikasında ən çox işlənmiş məsələlərə aid deyil?

- √ Düzgün cavab yoxdur
- dini dəyərlərin iqtisadi davranışa təsiri
- biznesin sosial məsuliyyəti problemi
- korporativ və universal etika arasında qarşılıqlı münasibətlər
- təşkilatın etik səviyyəsinin artırılması üsulları

5. Müasir dövrdə korporativ səviyyəsinin artması nəyi zəruri edir?

- müzakirə olunan problemin həllini
- etik normaların qiymətləndirilməsini
- Düzgün cavab yoxdur
- √ etik şüurun keyfiyyətinin artmasını
- sosioloji tədqiqatı

6. “Dini və mədəni dəyərlərin iqtisadi davranışa təsiri” aşağıdakılardan hansına aiddir?

- Düzgün cavab yoxdur
- əlaqələr və hərəkətə
- biznesdə səmərəli idarəetmə sistemində
- ictimai cəmiyyətdə mövqeyə
- √ biznes etikasında ən çox işlənmiş məsələlərə

7. Biznes etikasında ən çox işlənmiş məsələlərə aiddir?

- √ biznesin sosial məsuliyyəti problemi
- maddəli işçilərin maraqlarının qorunması
- şirkətin imicinin formalaşdırılması
- Düzgün cavab yoxdur
- potensial resurslara nəzarət problemi

8. Qeyri-etik davranışın mənfi nəticəsi hansıdır?

- √ şirkətin nüfuzuna islah olunmaz zərbə vura bilər
- subyektlər arasında fəaliyyəti dəyişə bilər
- şəxsi təşəbbüskarığa səbəb olar
- Düzgün cavab yoxdur
- müəssisənin strukturunu dəyişə bilər

9. Biznes nə vaxt anladı ki, pulu istənilən “cəngəllik qanunu” ilə qazanmaq mümkün deyil?

- √ sərt bazar rəqabətinin yaranması ilə
- insanların cəmiyyətdə davranışına görə
- münaqişələrin artmasına görə
- düzgün cavab yoxdur
- insanların düşüncəsinin artması ilə

10. Biznes etikasına nə aiddir:

- √ bütün variantlar düzgündür
- biznesin sosial məsuliyyət məsələləri
- ümumi etik prinsiplərin tətbiqi suallarını xüsusi hallarda qərarların qəbul edilməsində istifadə edilməsi
- dini və mədəni dəyərlərin iqtisadi davranışa təsiri
- korporativ və universal etika arasında əlaqələr

11. Bunlardan hansı etik şüurun keyfiyyətinin artırılmasını zəruri edir?

- √ informasiya inqilabı
- ictimai əlaqələr
- keyfiyyətsiz məhsulların buraxılması
- Düzgün cavab yoxdur
- informasiya mübadiləsi

12. İnsanın mənəvi normalarının və işgüzar təşkilatın məqsədlərinin öyrənilməsini özündə hansı etika əks etdirir?

- √ biznes etika
- peşəkar etika
- elmi etika
- Düzgün cavab yoxdur
- işgüzar etika

13. Bunlardan hansı işgüzar etikanın 3 müddəasından biridir?

- √ maddi dəyərlərin yaradılması mühüm bir proses kimi nəzərdən keçirilir
- əxlaqi münasibətlər nəzərdən keçirilir
- ənənəvi davranış forması nəzərdən keçirilir
- Düzgün cavab yoxdur
- əxlaqi motivasiyanın ilk mərhələsi nəzərdən keçirilir

14. Amerikan alimi V.Veqli biznesin etikasının öyrənilməsində bu şəraiti fərqləndirmişdir?

- √ mərkəzləşdirilmiş strukturlarda etik münasibətlərin zəruriliyi
- etik şüurun keyfiyyətinin artırılması
- etikanın əsasları ilə tanışlıq
- Düzgün cavab yoxdur
- dəyərlər sisteminin zəruriliyi

15. Biznesdə etik davranış səbəb olmur?

- √ Düzgün cavab yoxdur
- mənfəətin artmasına imkan yaradır
- yüksək ixtisaslı mütəxəssisləri cəlb edir
- səmərəli idarəetmə sistemini yaradır

- ictimai gərginliyi yatırır

16. Alimlərin fikrincə işgüzar dünyada bu müddəaya əsasən problemlərin həllində prioritet verilməlidir:

- √ şəxslərarası maraqlara
- əmtəələrin keyfiyyətinə
- korporasiyanın maraqlarına
- Düzgün cavab yoxdur
- məhsul istehsalına

17. Lora Nesə görə bu Amerika işgüzar dünyasının rəhbərlərinin etik problemlərindəndir?

- √ sərt rəqabət
- ədalətli olmaq
- düzgün mərkəzləşmə
- Düzgün cavab yoxdur
- düzgün həyat tərz

18. Bunlardan hansı Amerika tədqiqatçısı Lora Nesə görə Amerikanın işgüzar dünyasının rəhbərlərinin rast gəldikləri problemlərdən deyil?

- favoritlərin mövcud olması
- sərt rəqabət
- √ Düzgün cavab yoxdur
- xəsislik
- keyfiyyətsiz məhsulların buraxılışı

19. Etik normaların olmaması gec və ya tez nə ilə nəticələnir?

- zəlzələ
- √ faciə ilə
- döyüş ilə
- Düzgün cavab yoxdur
- düşmənçiliklə

20. Etika nəyə imkan yaradır?

- √ mənfəətin artmasına
- Düzgün cavab yoxdur.
- ətraf mühitin korlanmasına
- ictimai gərginliyə
- ictimai marağa

21. Nə üçün BiPi şirkəti İngiltərə ictimaiyyətinin təzyiqinə məruz qalmışdır?

- √ faktiki olaraq diktator rejimini dəstəkləyiblər
- texniki təhlükəsizliyə riayət etməyiblər
- Düzgün cavab yoxdur
- rüşvət alıblar
- xəsislik ediblər

22. Hammurabi Məcəlləsində hansı prinsip rəhbər tutulmuşdur?

- √ alıcı sayıq ol
- Düzgün cavab yoxdur
- düzgün ol
- etikalı ol
- mərd ol

23. Amerikanın işgüzar dünyasının rəhbərlərinin rast gəldikləri əsas etik problemləri hansı tədqiqatçı tərəfindən fərqləndirilmişdir?

- E.Henkel
- R.Dekart
- √ Lora Nes
- R.Xizriç
- A.Smit

24. Hansı amerikan alimi biznes etikasının öyrənilməsinin 2 şəraitini fərqləndirir?

- Y.Şumpeter
- Düzgün cavab yoxdur
- √ V.Veqli
- R.Xizriç
- H.Yoker

25. Biznes etikasının öyrənilməsi hansı ölkələr üçün zəruridir?

- kapitalist ölkələri üçün
- Düzgün cavab yoxdur
- √ öz iqtisadi sistemlərini dəyişən ölkələr üçün
- iqtisadi cəhətdən inkişaf etmiş ölkələr üçün
- iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr üçün

26. Biznes etikasını dedikdə nə başa düşürük?

- √ etik prinsiplərin işgüzar situasiyaya tətbiqi
- şəxslərarası münasibətlərin əsas xüsusiyyətləri
- işgüzar reputasiyanın qiymətləndirilməsi
- etikanın əsasları ilə tanışlıq
- məqsədin müəyyən edilməsi

27. Biznes etikasını elm sahəsi kimi harada formalaşmışdı?

- √ ABŞ-da
- Polşada
- Yaponiyada
- Almaniyada
- Fransada

28. Biznes etikasını elm sahəsi kimi nə vaxt formalaşmışdı?

- XVIII əsrin 50-ci illərində
- XX əsrin 50-ci illərində
- √ XX əsrin 70-ci illərində
- XIX əsrin 50-ci illərində
- XVIII əsrin 70-ci illərində

29. Aşağıdakılardan hansı ictimai şüur formalarından biridir?

- mənəvi davranış və sosial hərəkət
- düzgün cavab yoxdur
- √ əxlaq və mentalitet
- yazılmamış əxlaq qaydaları
- etik prinsiplər

30. Normativ etikanın tətbiqi cəhəti nədir?

- √ o nəinki əxlaqı öyrənir, onun təcrübədə işlənilməsi üçün tövsiyələr verir
- xidmətləri reklam edir
- davranış standartlarını təyin edir
- insanların cəmiyyətdə davranışını tənzimləyir

- o nəyin edildiyi ilə maraqlanıır

31. Dünya mədəniyyətləri etikanın inkişafını müəyyən edən nəyə imkan verir?

- √ obyektiv qanunauyğunluqların aşkar edilməsinə
- düzgün cavab yoxdur
- əxlaq, onun mənşəyi və inkişafıdır
- davranış normaları haqqında aksioloji ideya kimi
- mənəvi dəyərlərin elmi əsaslandırılması kimi

32. Etik dünya görüşünün dəyəri nədədir?

- əxlaq, onun mənşəyi və inkişafıdır
- düzgün cavab yoxdur
- √ kollektiv və cəmiyyətdəki əxlaq prinsipləri və davranış normaları haqqında aksioloji ideyalar formalaşdırır
- ümumi sosial proseslər və cəmiyyətdə əxlaqın rolunun araşdırılması
- şüur və bilik, mövcud olanlar haqqında təsəvvürlərdir

33. Bunlardan hansı təşkilati mədəniyyətin fikir verməli olduğu dörd vəçib məsələlərdən biri deyil?

- səhhətin sağlam olması vacibdir
- mənəvi mövqe tutmaq bacarıqın aşılınması
- daxili vərdişlərin əldə edilməsi
- əxlaqi hisslər üstünlük təşkil etməlidir
- √ bütün cavablar doğrudur

34. Mütləq etika nəyi tədqiq edir?

- mənəvi prinsipləri
- Düzgün cavab yoxdur
- √ hər hansı bir hərəkətin mənəvilik dərəcəsini
- düzgün həyat tərzini
- ümumi müddəaları

35. Bunlardan hansı “General Elektrik” kompaniyasının davranış qaydasına aiddir?

- √ xırda işlərə görə mübahisə etməyin
- Düzgün cavab yoxdur
- faktları gizlətməyin
- keyfiyyətsiz məhsul buraxmayın
- xəsislik etməyin

36. Aşağıdakılardan hansı etika nəzəriyyəsinin inkişafında istifadə edilən 3 metoddan biri deyil?

- √ induktiv
- Düzgün cavab yoxdur
- konseptual
- deskriptiv
- perspektiv

37. Əxlaqi şüur özündə nəyi əks etdirir?

- norma və prinsiplərin dərk olunmuş məcmusunu
- Düzgün cavab yoxdur
- əxlaq haqqında etik nəzəriyyələri
- √ insanın spesifik düşüncə və hisslərinin sintezini
- etikanın tədqiqat mövzusunu

38. Bunlardan hansı əxlaq kodeksi kimi müəyyən olunur?

- Düzgün cavab yoxdur
- əxlaq hüquqlarının icra edilməməsi
- Etika ən yüksək və ən mükəmməl elmdir
- düzgün həyat tərz
- ✓ norma və prinsiplərin dərk olunmuş məcmusu

39. Mənəvi stimullar harda xüsusi yer tutur?

- ✓ sosial metodlar arasında
- inzibati metodlar arasında
- bazarda
- iqtisadi metodlar arasında
- siyasətdə

40. İşgüzar əxlaqda əsas prinsip nədir?

- ✓ öz söz və davranışına görə şəxsi məsuliyyət
- qrup zəmanəti
- ədalət
- azadlıq
- bərabərlik

41. Qərb biznesində ötən əsrin 1980-cı illərində bir çox peşələrdə nə qeyri-etik sayılırdı?

- yalandan şahidlik etmək
- qarşılıqlı məsuliyyətsizlik
- ✓ xidmətləri reklam etmək
- həkimin düşməyə yardım etməsi
- xırda işlərə görə mübahisə etmək

42. Etika elminin əsas vəzifəsi nədir?

- ✓ insan və cəmiyyətin mənəvi problemlərini öyrənmək
- düzgün cavab yoxdur
- əxlaq, onun mənşəyi və inkişafıdır
- insanların irsi keyfiyyət və tərbiyələrindən
- nəsillərin dini və dünyəvi təcrübəsini

43. Cəmiyyətin etik mədəniyyəti nə üçün mühüm şərtidir?

- ✓ dövlət təhlükəsizliyi üçün
- düzgün cavab yoxdur
- dini və dünyəvi təcrübə üçün
- etik təlimlər üçün
- cəmiyyətin maddi rifahı üçün

44. Etik mədəniyyət nədir?

- əxlaq, onun mənşəyi və inkişafıdır
- düzgün cavab yoxdur
- ✓ şüur və bilik, mövcud olanlar haqqında təsəvvürlərdir
- tətbiqi xarakterli etik normalardır
- insanların adət, xasiyyət və meylidir

45. Aşağıdakılardan hansı nəzəri etikaya aiddir?

- insan və onun həyatının mənası haqqında aksioloji ideyalar formalaşdırır
- düzgün cavab yoxdur
- ✓ ümumi sosial proseslər və cəmiyyətdə əxlaqın rolunun araşdırılması
- mənəviyyətin qorunması üçün allahın mövcudluğunu zəruri hesab edir

- etikanı fərdlərin tələbatları ilə xeyirxahlığı arasındakı harmoniya vasitələri kimi nəzərdən keçirir

46. Hansı sosial sistemə kollektivizm mənəvi prinsiplər kimi xarakterikdir?

- feodal quruluş
- burjua quruluş
- ✓ ibtidai quruluş
- sosialist quruluş
- qul quruluş

47. Mənəvi prinsipləri qeyd edin:

- ✓ bütün variantlar doğrudur
- hümanizm
- dözümlülük
- kollektivizm
- ehoistlik

48. Hansı etika yüksək mənəvi dəyərlərə əsaslanan mənəvi prinsip və normalar əsasında təmin edilir və insanlar arasında davranışın müəyyən qaydalarını nəzərdə tutur:

- ✓ normativ etika
- ekoetika
- doğru cavab yoxdur
- tətbiqi etika
- bioetika

49. Etika:

- ✓ bütün variantlar doğrudur
- insanlar arasında əlaqələrin, davranışın "sosial nəzarət"idir
- insan hərəkətlərinin qiymətləndirilməsi, onların təsdiq və ya məhkum edilməsi üsullarıdır
- insanların davranışına nəzarət edən qaydalar sistemidir
- mənəviyyat haqqında elmdir

50. Etik biznesin iş prinsiplərini qeyd edin:

- ✓ bütün variantlar doğrudur
- idarə edənlərin və idarə olunanların etik davranışı
- qanunayüğunluq prinsipi
- ədalət prinsipi
- azad sahibkarlıq fəaliyyəti və müqavilələrin azad şəkildə bağlanması

51. Bunlardan hansı təşkilatın mənəvi davranış prinsiplərinə aid deyil?

- ✓ düzgün cavab yoxdur
- kollektivçilik
- ədalət prinsipi
- humanizm prinsipi
- mənəviyyat prinsipi

52. Yazılmamış əxlaq qaydaları nə vaxt dərk olunur?

- ✓ adi tədris zamanı
- mürəkkəb şəraitdə
- sakit bir yerdə
- Düzgün cavab yoxdur
- sadə əməliyyat zamanı

53. Əxlaqi şüurun strukturuna aiddir?

- √ fərdi komponent
- mənəvi komponent
- mədəni komponent
- Düzgün cavab yoxdur
- fəlsəfi komponent

54. Bunlardan hansı “General Elektrik” kompaniyasının davranış qaydalarından deyil?

- √ fərdi olun
- sonsuz səbrə malik olun
- mülayim olun
- öz səhvinizi etiraf edin
- müxtəsər olun

55. Bunlardan hansı etika nəzəriyyəsində istifadə olunan 3 metoddan biridir?

- √ deskriptiv
- idraki
- tənzimləyici
- Düzgün cavab yoxdur.
- nisbi

56. Aşağıdakılardan hansı əxlaqın funksiyalarına aid deyil?

- √ Düzgün cavab yoxdur
- dünya görüşü
- idrakı
- tənzimləyici
- qiymətləndirici

57. Sosial etika nəyi öyrənir?

- √ İnsanların cəmiyyətdə davranışını
- mənəvi prinsiplərin formalaşdırılmasını
- İnsanların biznesdə davranışını
- Düzgün cavab yoxdur
- əxlaq hüquqlarının formalaşdırılmasını

58. Tabelik nə vaxt daha aydın aşkara çıxır?

- √ konfliktli situasiyalarda
- rüşvət alanda
- normalar nəzərə alınmayanda
- Düzgün cavab yoxdur
- yalan danışanda

59. Bunlardan hansı Musanın vəsiyyətlərinə aid deyil?

- √ rüşvətxor olma
- yalan şahidlik etmə
- öldürmə
- özünə ideal seçmə
- oğurluq etmə

60. Əxlaq (etika) – nədir?

- √ cəmiyyətdə əxlaq normaları və davranış qaydaları sistemidir
- əxlaq haqqında nəzəriyyədir
- insanın düşüncə və hissləridir



- Düzgün cavab yoxdur
- norma və prinsiplərin dərk olunmuş məcmusu

61. Nisbi etika üçün nə yoxdur?

- √ mütləq standartlar
- dəqiq qaydalar
- süni normalar
- Düzgün cavab yoxdur
- ümumi müddəalar

62. Əxlaq bir elm kimi cəmiyyətdə nəyə əsaslanır?

- √ mənəvi prinsiplər
- insanların cəmiyyətdə davranışı
- əxlaq hüququnun formalaşdırılması
- dünyagörüşünə
- idraka

63. Etik normalar nəyi əks etdirir?

- insanların irsi keyfiyyət və tərbiyələrindən
- ilahi iradənin təzahürü
- düzgün cavab yoxdur
- √ nəsillərin dini və dünyəvi təcrübəsini
- sosial-mədəni inkişafı

64. Etik mədəniyyət nədən asılıdır?

- √ insanların irsi keyfiyyət və tərbiyələrindən
- etik infrastruktur
- sosial-mədəni inkişaf
- düzgün cavab yoxdur
- etik normalardan

65. Etika və ondan yaranan fənlər hansı qrupa daxil edilir?

- √ praktiki fəlsəfə
- əxlaq fəlsəfəsi
- təsviri etika
- sosial etika
- nəzəri fəlsəfə

66. Etik nəzəriyyəyə neçə əsas yanaşma var?

- √ 2.0
- 4.0
- 5.0
- Düzgün cavab yoxdur
- 3.0

67. Bunlardan hansı Musanın on vəsiyyətindən biridir?

- √ yalan şahidlik etmə
- rüşvətxor olma
- sərt olma
- Düzgün cavab yoxdur.
- xəsis olma

68. Aşağıdakılardan hansı əxlaqın funksiyasına aiddir?

- √ idrakı
- normativ
- fəlsəfi
- nisbi
- təsviri

69. Təsviri etika kimin tədqiqat mövzudur?

- √ sosioloqların
- politoloqların
- hüquqşünasların
- Düzgün cavab yoxdur
- iqtisadçıların

70. Bunlardan hansı ən qədim "Əxlaq Məcəlləsi"dir?

- √ Musanın on vəsiyyəti
- əxlaq fəlsəfəsi
- mənəvi dəyərlər
- mənəvi prinsiplər
- Hammurapi Məcəlləsi

71. Qərb sivilizasiyasının xristian etikasının əsasında duran Musanın on vəsiyyəti nə adlanır?

- √ əxlaq məcəlləsi
- əxlaq fəlsəfəsi
- deontik etika
- Düzgün cavab yoxdur
- ümumi müddəalar

72. Aşağıdakılardan hansı mənəvi normalar və dəyərlər kateqoriyasına aiddir?

- √ universal kateqoriya
- mənəvi prinsiplər
- ümumi kateqoriya
- Düzgün cavab yoxdur
- ümumi müddəalar

73. Mənəvi normalar və dəyərlər neçə kateqoriyaya bölünür?

- √ 2.0
- 4.0
- 5.0
- Düzgün cavab yoxdur
- 3.0

74. Normativ etikanın tədqiqat mövzusu nədir?

- Düzgün cavab yoxdur
- peşəkar etika
- fəlsəfə
- təsviri etika
- √ mənəviyyat

75. Bir elm kimi etika aiddir:

- √ tətbiqi fəlsəfəyə
- normativ etikaya
- peşəkar etikaya

- Düzgün cavab yoxdur
- təsviri etikaya

76. Əxlaqi münasibətlər hansı əlaqələrdir?

- √ subyekt-obyekt əlaqələridir
- sosial əlaqələrdir
- iqtisadi əlaqələrdir
- Düzgün cavab yoxdur.
- insan-qrup əlaqələridir

77. İntibah dövrü nə ilə fərqlənir?

- √ sosial və vətəndaş mövzusunda müraciətlə
- ən mükəmməl elm ilə
- keyfiyyətin gözəlliyi ilə
- Düzgün cavab yoxdur.
- iqtisadi azadlıqla

78. Nirvanaya nail olmaq necə mümkündür?

- √ dörd xeyirxah həqiqəti mənimsəməklə
- əziyyət çəkməklə
- səkkizqatlı yolu keçməklə
- Düzgün cavab yoxdur.
- düzgün fəaliyyətlə

79. Şərqi etik təlimləri Qərbi təlimlərindən nə ilə fərqlənir?

- √ insanların gündəlik fəaliyyətinə oriyentasiya ilə
- qayda-qanuna oriyentasiya
- ictimai-hüquqi oriyentasiya
- Düzgün cavab yoxdur.
- sözbəxma və cəzalandırmaya oriyentasiya

80. Mədəniyyətin obyektləridir: 1. təbiət 2. fərd 3. tarix 4. cəmiyyət 5. milli resurslar

- √ 1, 4
- 2, 4
- 4.5
- 1.5
- 1, 2

81. Burjuva mənəviyyatında uğur mənbəyi olan prioritet nədir?

- √ sahibkarlıq
- əməyə sevgi
- zəngin valideynlərin varlığı
- düzgün cavab yoxdur
- uğurlu nigah (kəbin)

82. İslam biznesinin əsasında nə durur:

- √ mənəviyyat
- maddi nemətlər qazanmaq
- iqtisadi nemətlər əldə etmək
- düzgün cavab yoxdur
- yüksək mənfəət əldə etmək

83. Kimin əxlaqi təlimində öyüd-nəsihət yoxdur, yalnız tərif və teoremlər var?

- √ B.Spinoza
- R.Dekart
- Kolxberq
- Düzgün cavab yoxdur.
- F.Bekon

84. Etikanın predmeti və vəzifələri nədir?

- √ insan azadlığı
- insan mənəviyyəti
- insan etikası
- Düzgün cavab yoxdur.
- insan fəallığı

85. B.Spinoza öz gücünə görə dünyanın özü ilə oxşar olan nəyi yaradıb?

- √ şəxsiyyətin etikasını
- mənəvi dəyəri
- sosial əxlaqi
- Düzgün cavab yoxdur.
- maddi marağı

86. R.Dekart etikanı nə hesab edir?

- √ ən yüksək və ən mükəmməl elm
- sosial əxlaqi elm
- şəxsiyyətin etikası
- Düzgün cavab yoxdur.
- yüksək əxlaqi dəyər

87. Bunlardan hansı Şərq etik düşüncəsinə aiddir?

- √ keçmişin adətlərinə riayət edilməsi üzərində sərt nəzarət
- insan azadlığı
- insan fəallığı
- Düzgün cavab yoxdur.
- norma və qaydaların yoxluğu

88. Brahmaya görə bunlardan hansı insan cəmiyyətinin dörd kastasından biri deyil?

- √ möminlər
- döyüşçü
- əkinçilər
- qullar
- kahinlər

89. N.Tusi mənəvi keyfiyyətlərə necə baxırdı?

- √ sosial mühit və tərbiyənin məhsulu kimi
- səhv istiqamət kimi
- anadangəlmə
- Düzgün cavab yoxdur.
- əxlaqın dini əsaslandırılması kimi

90. Konfisiçilik etikasının əsas mənbəyi hansı kitabdır?

- √ söhbətlər və mühakimələr kitabı
- İşarələr və qeydlər əsəri
- "Daonun xəzinəsi" toplusu

- Düzgün cavab yoxdur.
- “Əxlaq Nasiri” kitabı

91. Aristotelə görə şəxsiyyətin əxlaqi dərəcəsi nə ilə müəyyən olunur?

- √ mənəvi keyfiyyətin gözəlliyi ilə
- şan-şöhrət ilə
- əxlaqın kəmiyyət və keyfiyyəti ilə
- Düzgün cavab yoxdur.
- var-dövlət ilə

92. Bunlardan hansı səkkizqatlı yola aiddir?

- √ düzgün mərkəzləşmə
- quzqun insan
- düzgün ifadə
- Düzgün cavab yoxdur.
- düzgün istiqamət

93. Özündə maddi, mənəvi ruhani ideoloji sərvətləri əks etdirən anlayış hansıdır?

- √ mədəniyyət
- maliyyə
- ticarət
- düzgün cavab yoxdur
- istehsal

94. Antik etika başlıca olaraq nəyi təhlil edir?

- √ kamil şəxsiyyət anlayışını
- etik davranışı
- xarakteri
- Düzgün cavab yoxdur.
- adətləri

95. Etosun mənası nədir?

- √ xarakter
- fəzilət
- təlim
- Düzgün cavab yoxdur.
- şüur

96. Brahmanizm özündə nəyi əks etdirir?

- √ maddi və mənəvi başlanğıcın birliyi kimi çıxış edən dünyanı
- etik düşüncələri
- etik təlimləri
- Düzgün cavab yoxdur.
- Şərqi etik təlimlərini

97. “Güclü dövlət” ideyaları kimə məxsusdur?

- √ Makiavelli
- T.Mor
- B.Spinoza
- Düzgün cavab yoxdur.
- T.Kompanel

98. Aşağıdakılardan biri səkkizqatlı yola daxil deyil?

- düzgün səy
- √ Düzgün cavab yoxdur.
- düzgün danışiq
- düzgün mərkəzləşmə
- düzgün fəaliyyət

**99.** Orta əsrlərdə Azərbaycanda, Yaxın və Orta Şərqdə tanınmış, dünya şöhrətli filosof mütəfəkkir kimdir?

- √ Əbülfəsən Bəhmənyar
- Düzgün cavab yoxdur.
- Sokrat
- B.Spinoza
- Aristotel

**100.** Nirvana nədir?

- Düzgün cavab yoxdur.
- hörmət və ehtiram
- gözəl əxlaq sahibi
- √ ən yüksək xoşbəxtliyə can atmaq
- mərhəmətli insan

**101.** Şərqdə müdriklik hardan gəlir?

- təlimdən
- √ həyatdan
- 3. Şərqdə müdriklik hardan gəlir?
- elmdən
- Düzgün cavab yoxdur.
- etik düşüncədən

**102.** Etik biliklərin ilk rüşeymləri harada meydana çıxıb?

- Düzgün cavab yoxdur.
- √ Qədim Şərq dövlətlərində
- Mayya dövlətində
- Orta Asiyada
- Qərb dövlətlərində

**103.** Şəxsin öz özünü təzyiq edən mənəvi prinsip necə adlanır?

- stoicism
- √ altruizm
- nihilizm
- utilitarianism
- rigorizm

**104.** Bütün ümumi mənəvi normaları, prinsipləri və ideallarını inkar etmək - bu

- √ nihilizmdi
- utilitarizmdi
- zahidlikdi
- rigorizmdi
- stoicizmdi

**105.** Etikanın hansı istiqamətinə görə xeyir mənəviyyatın əsası hesab edilir:

- √ utilitarizm
- zahidlik

- rigorizm
- stoicism
- nihilizm

106. Biznes etikasının istiqamətlərini qeyd edin:

- məsuliyyət etikas
- ədalət etikas
- ✓ bütün variantlar düzgündür
- utilitarizm
- deontik etika

107. Mənəvi standartlara ciddi riayət - bu

- ✓ rigorizmdı
- zahidlikdi
- stoicizmdı
- utilitarizmdı
- eudemonizmdı

108. Ədalət etikasına aid olan yanaşmaları göstərin?

- ✓ bütün variantlar doğrudur
- D.Rolza konsepsiyası
- "kommunist" ədaləti
- "kapitalist" ədaləti
- eqalitarizm

109. Etikanın hansı nəzəriyyəsinə əsasən bərabər olmayan münasibətin (əlaqənin) imkanına bəraət qazandıra bilən insanlar arasında hec bir fərq yoxdur?

- ✓ eqalitarizm
- doğru cavab yoxdur
- "kommunist" ədaləti
- D.Rolz konsepsiyası
- "kapitalist" ədaləti

110. Əxlaqın bəzi normalarıyla utilitarizmin qanunlarının hərəkət sferasını məhdudlaşdıran utilitarizmin növü necə adlanır?

- əxlaqlı utilitarizm
- ✓ norma-utilitarizm
- əxlaq utilitarizm
- mənəvi utilitarizm
- düzgün cavab yoxdur

111. Etikada rasionalist yanaşmanın banisi kimdir:

- ✓ İ. Kant
- İ.Bentam
- D.Rolz
- M.Weber
- L.Nesh

112. Aşağıdakılardan hansı mədəni dəyərlərə təsir etmir?

- ✓ düzgün cavab yoxdur
- motiv
- zəka
- psixologiya
- sosiologiya

113. Mükəmməl hərəkətin nəticələrinə əsaslanaraq hərəkətin əxlaqlılığını müəyyən edən əxlaqın İstiqaməti:

- humanizm
- doğru cavab yoxdur
- ✓ utilitar etika
- deontik etika
- ədalətin əxlaqı

114. Utilitarizmin banisi kimdir?

- ✓ İ.Bentam
- V.Ouken
- L.Mizes
- Dj.M. Keyns
- M.Fridsan

115. Xərclərin və gəlirin təhlili metodunun əsasını hansı etika təşkil edir:

- ✓ utilitarizm
- bütün cavablar doğrudur
- dini əxlaq
- ədalət etikası
- deontik etika

116. İdeal və mənafeələr hər ikisi nəyə xidmət edir?

- ✓ insan fəaliyyətinin stimullaşdırılmasına
- davranışın tənzimlənməsinə
- motiv və dəyərlərə
- düzgün cavab yoxdur
- insan fəaliyyətinin tənzimlənməsinə

117. İnsanların fəaliyyətinin maddi, sosial-iqtisadi şəraitinin dəyişməsi hansı sistemi dəyişir?

- ✓ əxlaqi münasibətlərdə möhkəmlənmiş sistemi
- ideologiyasını
- mənafe və dəyərlərin qiymətləndirmə dərəcəsinə görə
- düzgün cavab yoxdur
- dini dünyagörüşü

118. Əxlaqi münasibətlər nəyi təşkil edir?

- ✓ cəmiyyətdə qəbul olunmuş əxlaqi sərvətlərin müəyyən tabeliyini
- əxlaqi təcrübəni
- sosial birliyin əxlaqi münasibətlərini
- davranışın tənzim olunmasını
- cəmiyyətdə qəbul edilmiş əxlaqi ünsiyyəti

119. Davranış tipləri bu və ya digər qaydada da bir-biri ilə bağlıdır. Lakin onları fərqləndirən cəhət var. Bu hansıdır?

- ✓ dəyərlər və normalara əməl olunma səviyyəsinə görə
- dini dünyagörüşünə görə
- davranış motivlərinə görə
- əxlaq və mentalitetə görə
- qanunlara uyğunlaşmasına görə

120. İnsan baxışları, onun əxlaqi dəyərləri və davranışları arasında hansı amillər mövcuddur?

- ✓ vasitələndirici



- tərbiyyəvi
- stimullaşdırıcı
- təsirləndirici
- təşkilati

121. İnsan fəaliyyətinin stimullaşdırılmasının məzmun və mexanizmi müxtəlif olur. Onlarda hansı cəhətlər var?

- ✓ neqativ və pozitiv
- pozitiv cəhətlər
- səhv cəhətlər
- Düzgün cavab yoxdur.
- neqativ cəhətlər

122. İnsan həyatı dəyərlərinin aşağı enməsi nəyə səbəb olmuşdur?

- ✓ sosial patalogiyaya
- cəzalandırma və sözbaxmağa
- qarşılıqlı asılılığa
- Düzgün cavab yoxdur.
- ictimai-hüquqi oriyentasiya

123. Aşağıdakılardan hansı əxlaqi münasibətlər kanallarına aid deyil?

- ✓ əxlaqi zəiflik
- davranışın tənzim olunması
- əxlaqi təcrübə
- Düzgün cavab yoxdur.
- əxlaqi ünsiyyət

124. Əxlaqi münasibətlər nə üçün subyektivdir?

- ✓ borc və vicdanın tələbindən irəli gəldiyinə görə
- sosial-təbəqələrin mənafeyi baxımından
- mənəvi həyatın daxili məzmunu baxımından
- Düzgün cavab yoxdur
- qərarların qəbul edilməsi baxımından

125. Davranışın etiklik dərəcəsinə nə əhəmiyyətli dərəcədə təsir göstərə bilər?

- ✓ şəxslərarası münasibətlər
- düzgün qərar və nəticələr
- firmalararası münasibətlər
- peşəkar münasibətlər
- sinfi münasibətlər

126. İnsan davranışı nə ilə müəyyən olunur?

- ✓ insanın dəyər və tərcihləri ilə
- insanların tələbatları ilə
- dealektik vəhdət ilə
- mentalitet ilə
- ictimai şüur ilə

127. Əxlaqi fəaliyyət obyektiv və subyektiv olanın ... nümunəsidir

- ✓ dialektiv vəhdətinin
- qarşılıqlı asılılığın
- mənəvi normanın
- insanların tələbatının
- ictimai şüurun

128. Sosioloqlar hesab edirlər ki, bu insanı azad insan hesab etmək olmaz?

- √ tələbatlarının qulu olan
- sənəti olmayan
- hərəkətinə məsuliyyət daşımayan
- psixoloji gərhinliyi olan
- mənəviyyatı aşağı olan

129. İnsanları hər cür neqativ psixoloji gərginliyə nə düşür edir?

- √ bazar münasibətləri, rəqabət mühiti
- münaqişələr
- mənəvi norma və prinsiplər
- davranış motivləri
- qanunlar

130. İctimai şüur nəyi əks etdirir?

- √ tələbat və mənafeələr vasitəsi ilə ictimai reallığı
- qanun-qaydaya uyğunlaşmağı
- ictimai-hüquqi orientasiyanı
- düzgün cavab yoxdur
- şəxslərarası münasibətlərin xarakterini

131. Bu islam əxlaq nəzəriyyəsinin aşkarladığı prinsiplərdən biridir:

- √ insan öz davranışında azad varlıqdır
- insan nüfuz sahibi olmalıdır
- insan əql sahibi olmalıdır
- insan təhsilli olmalıdır
- insan ədalətli olmalıdır

132. Davranışın əxlaq səviyyəsini nədəyişə bilər?

- √ şəxslərarası münasibətlərin xarakteri
- qərarların əxlaqla qəbul edilməsi
- ictimai-hüquqi oriyentasiya
- Düzgün cavab yoxdur.
- qanun və qaydaya oriyentasiya

133. Əxlaqi münasibət nədir?

- √ subyektin başqa subyektlə əlaqəsidir
- dəyər və davranışın qarşılıqlı təsiridir
- dünyagörüşüdür
- Düzgün cavab yoxdur.
- əxlaqi zəiflik anlayışdır

134. Bunlardan hansı insan davranışının determinasiyasına aid deyil?

- √ əxlaqi zəiflik anlayışı
- əxlaqi dəyərlər
- davranış
- Düzgün cavab yoxdur.
- dünyagörüşü

135. Aşağıdakılardan hansı Kolberq tipologiyasının mərhələlərindən biridir?

- √ qanun və qaydaya oriyentasiya

- insan davranışının determinasiyası
- dəyər və davranışın qarşılıqlı təsiri
- Düzgün cavab yoxdur.
- əxlaqi zəiflik anlayışı

136. Koxlberqə görə oriyentasiyanın ən yüksək mərhələsi hansıdır?

- ✓ ümumi etik prinsiplərə oriyentasiya
- qanun və qaydalara oriyentasiya
- qarşılıqlı asılılığa oriyentasiya
- Düzgün cavab yoxdur.
- cəzalandırma və sözbaxmağa oriyentasiya

137. Əxlaqi motivasiyanın I mərhələsi hansıdır?

- ✓ cəzalandırma və sözbaxmağa oriyentasiya
- qarşılıqlı asılılığa oriyentasiya
- qanun və qaydaya oriyentasiya
- Düzgün cavab yoxdur.
- ümumi etik prinsiplərə oriyentasiya

138. Nə üçün insan hər anda müəyyən mənafevlərlə ziddiyyət təşkil edə bilər?

- müstəqil olduğuna görə
- ✓ mənəvi həyatı çoxcəhətli olduğuna görə
- Düzgün cavab yoxdur.
- peşəsinə vurğun olduğuna görə
- öz tələbatlarının qulu olduğuna görə

139. Aşağıdakılardan hansı dünya görüşünə aiddir?

- ✓ rəsmi ideologiya
- səs-lərəarası münasibət
- davranış
- Düzgün cavab yoxdur.
- idraki əxlaqi inkişaf

140. Əxlaq nədir?

- ✓ insanın davranış qaydalarına əməl etməsidir
- insan həyatının mənasıdır
- nəzəri anlayışdır
- düzgün cavab yoxdur
- insanın iradəsidir

141. Dəyərlər dedikdə nə başa düşülür?

- ✓ sosial təbəqələrin maddi şəraitə, mühitə münasibəti
- obyektivləşmiş münasibət
- əxlaqi təcrübə
- düzgün cavab yoxdur
- mənafe və dəyərlərin qiymətləndirilməsi

142. İnsanın əxlaqi dəyərləri və davranışları arasında hansı amillər mövcuddur?

- ✓ qiymətləndirici
- tənzimləyici
- həvəsləndirici və ya şirnikləndirici
- təlim-tərbiyəverici
- təhrifedici və ya vasitələndirici

143. Tələbat və mənafeələr vasitəsi ilə ictimai reallığı əks etdirən nədir?

- √ ictimai şüur
- əxlaqi təcrübə
- davranış qaydaları
- ictimai orientasiya
- əxlaqi ünsiyyət

144. Sokrata görə insanlar əxlaqsız hərəkətləri ona görə edirlər ki:

- √ onları necə düzgün etməyi bilmirlər
- bilirlər, amma etmək istəmirlər
- əxlaqları zəifdir
- Düzgün cavab yoxdur.
- etikalari çatmır

145. Əxlaqi sərvət nədir?

- √ hər şeydən əvvəl münasibətdir
- dünyagörüşüdür
- davranışdır
- Düzgün cavab yoxdur.
- hər şeydən əvvəl sərvətdir

146. L.Koxlberqə görə insanlar əxlaqi inkişafın neçə mərhələsindən keçir?

- √ 6.0
- 5.0
- 3.0
- Düzgün cavab yoxdur.
- 2.0

147. Hansı amerikan aliminin əsərinə əsasən insanlar əxlaqi inkişafın 6 mərhələsindən keçirlər?

- √ L.Koxlberq
- E.Henkel
- Lora Nes
- Düzgün cavab yoxdur.
- R.Denart

148. Davranışın formaları arasında fərq nəyə görə meydana çıxır?

- √ dəyər və normalara əməl olunma səviyyəsinə görə
- çoxcəhətli olduğuna görə
- fəaliyyətin müəyyən edilməsinə görə
- Düzgün cavab yoxdur
- müstəqil olduğuna görə

149. Aşağıdakılardan hansı davranışın üç formasından biri deyil?

- √ akkreditiv – məqsədli forma
- ənənəvi forma
- rasionaL-məqsədli forma
- Düzgün cavab yoxdur.
- affektiv forma

150. Sosioloqların fikrincə, hansı insanları azad hesab etmək olmaz?

- √ öz tələbatlarının qulu olan

- mənəviyyatı olmayan
- peşəsinin qulu olan
- Düzgün cavab yoxdur.
- etikası olmayan

151. Tələbatla mənəvi normalar arasında hansı əlaqə vardır?

- mütləq
- Düzgün cavab yoxdur
- ✓ üzvü
- müstəqil
- nisbi

152. Müxtəliflikdən asılı olmayaraq dəyərlər nəyi təşkil edir?

- ✓ mənəvi həyatın daxili məzmununu
- müstəqilliyi
- normalara əməl etmə səviyyəsini
- Düzgün cavab yoxdur.
- obyektivliyi

153. Qeyri-rəsmi nəzarət bəzən belə adlanır?

- ✓ sosial-psixoloji təsir qaydası
- kommunist əxlaqı
- ictimai-hüquqi tabelik
- tabeliyə və cəzaya orientasiya
- norma və qaydaların təsiri

154. Əmək kollektivinin özünə nəzarəti nəyə əsaslanmalıdır?

- ✓ özlərinin şüurluğuna və sosial fəallığına
- məxfi informasiyaya
- qayda-qanuna
- sahibkar və işçi arasında münasibətə
- mühüm sosial xassəyə

155. İnzibati sosial nəzarət nəyə əsaslanır?

- ✓ dəqiq müəyyən olunmuş hüquqi-maliyyə iqtisadi normativlərə
- davranışın mənəvi öhdəliyinə
- qiymətlərlə maneəvə etməyə
- bazar iqtisadiyyatına
- gəlirlərin müəyyən həddinə

156. Bunlardan hansı sosial nəzarətin növü deyil?

- ✓ düzgün cavab yoxdur
- ictimai təşkilatların nəzarəti
- qrup sosial nəzarəti
- özünə nəzarət
- inzibati sosial nəzarət

157. Sanksiya nədir?

- ✓ ictimai həyat fasiləsizliyinin təmin edilməsi üçün arzuolunmaz davranışı cəzalandırmaq məqsədi ilə qrupun yaratdığı məhsuldur
- arzuolunan hərəkətin stimullaşdırılmasıdır
- qrupda yüksək vəzifə tutan şəxslərə etiketə uyğun davranışdır
- düzgün cavab yoxdur
- müəyyən vəziyyətlərdə qəbul olunmuş qrupun neqativ reaksiyasını doğurmayan davranış üsuludur

158. Sanksiyalar necə qiymətləndirilir?

- √ fərdin sosial davranışına qrupun reaksiyası kimi
- neqativ sanksiyaların doğrulması kimi
- ictimai həyat fasiləsizliyinin təmin edilməsidir
- öz üzvlərinin davranışının idarə edilməsidir
- dəyərin tanınmasında müəyyən məcburiyyəti kimi

159. Adət nədir?

- √ davranışın elə təsbit edilmiş növüdür ki, qrupun müəyyən əxlaqi qiymətləri onunla bağlıdır
- öz üzvlərinin davranışının idarə edilməsidir
- arzuolunan hərəkətin stimullaşdırılmasıdır
- ictimai həyat fasiləsizliyinin təmin edilməsidir
- müəyyən vəziyyətlərdə qəbul olunmuş qrupun neqativ reaksiyasını doğurmayan davranış üsuludur

160. Xidmətləri bütün ehtiyaçlılar üçün əlçatan olan peşəkarların zəhməti necə ödənilməlidir?

- √ qanunvericilik və maliyyə yardımı vasitəsi ilə
- sosial cəlb olunmaya xərclər kimi
- yerli qanunlara görə
- müəyyən tariflərə görə
- şəffaflyq və sosial haqq hesaba görə

161. Aşağıdakı hansı suallara peşəkar etika cavab vermir?

- √ çoxlu pul necə qazanmaq olar
- Biznes sahəsində insanların davranışlarında nə düzgündür nə düzgün deyil
- İnsanların etik davranışlarının səbəbi nədir
- Mənəvi prinsipləri formalaşdırmaq üçün nə etmək lazımdır
- Yaxşılıq və pislik nədir

162. Aşağıdakı hansı qədim yunan filosoflarda “etika” anlayışını elmə gətirib?

- √ Aristotel
- Epikur
- Protaqor
- Pifaqor
- Demokrit

163. Etika kateqoriyasına aid olmayan anlayışı göstərin

- √ abstraklıq
- ədalətlik
- şərəf
- vicdanlılıq
- Xeyirxahlıq

164. Aşağıdakı hansı etik tələblərə rəhbər malik olmamalıdır?

- √ hər şeyi unutmaq
- Dəqiq müəyyən edilmiş məqsədlərin olması
- Problemləri həll etmə bacarığın olması
- ətrafdakılara gücül təsir etmə qabiliyyətinin olması
- Özünü idarə etmə qabiliyyəti

165. Rəsmi nəzarətə nəyi aid etmək olar?

- √ fəhlə yığıncağını

- heyətin hüquqlarının dəqiq bölgüsünə
- əxlaqı və münasibətlərin xarakterini
- ailə məəcəlləsini
- qeyri-sosial cəlb olunmanı

**166.** Qeyri-rəsmi nəzarət hansı formada olur?

- √ işçi ilə əlaqəni kəsmək formasında
- inzibati sosial nəzarət formasında
- əmrlə sərəncam formasında
- məxfi və dürüst formada
- sahibkar və işçi arasında münasibət formasında

**167.** İctimai təşkilatlar tərəfindən nəzarət necə aparılır?

- √ rəsmi formal və qeyri-formal
- zəif
- məxfi və dürüst
- şəxsi firma blankı ilə
- güclü

**168.** Adət nəyi tələb edir?

- √ qrupda yüksək vəzifə tutan şəxslərə etiketə uyğun davranmağı
- rəhbər və işçi arasında münasibəti
- qarşılıqlı asılılığa orientasiyanı
- şəxslərarası münasibətləri
- adamına uyğun davranışı

**169.** Adət nəyi nəzərdə tutur?

- √ dəyərin tanınmasında müəyyən məcburiyyəti
- prinsipial tələbləri
- xalqın tarixinə əxlaqlı münasibəti
- ədəb və nəzakəti
- yerli əhəlinin həyatını

**170.** Adətin pozulması nəyə səbəb olur?

- √ neqativ sanksiyalar doğurur
- işgüzar reputasiyanın aşağı düşməsinə
- qarşılıqlı asılılığa
- düzgün cavab yoxdur
- sahibkarın əsəbləşməsinə

**171.** Sosial nəzarət sisteminin elementi olan vərdiş nədir?

- √ müəyyən vəziyyətlərdə qəbul olunmuş qrupun neqativ reaksiyasını doğurmayan davranış üsuludur
- öz üzvlərinin davranışının idarə edilməsidir
- arzuolunan hərəkətin stimullaşdırılmasıdır
- ictimai həyat fasiləsizliyinin təmin edilməsidir
- davranışın elə təsbit edilmiş növüdür ki, qrupun müəyyən əxlaqi qiymətləri onunla bağlıdır

**172.** Bəzi peşəkarlar nədən istifadə edirlər?

- √ yoxsulların varlılar hesabına maliyyələşdirilməsi prinsipindən
- əməkdaşların proqramlarından
- sənaye cəsusluğundan
- düzgün cavab yoxdur
- dövlət məmurlarının himayəsindən

173. Xüsusi iqtisadi normalardan nə üçün istifadə olunur?

- √ rəqabəti məhdudlaşdırmaq və etik tarazlığı saxlamaq üçün
- rəqabət tənzimlənməsi üçün
- əlverişli perspektivlər üçün
- xeyriyyə məqsədləri üçün
- gəlirin maksimumlaşdırılması üçün

174. Nə üçün bir çox peşələr daxilində xüsusi iqtisadi normalar mövcuddur?

- √ peşəkar xidmətlərin bahalı olmasından
- istehsal prosesinin təhlükəsizliyinə görə
- şəffaflığı təmin etmək üçün
- sosial problemləri həll etmək üçün
- normalar zəruri amil olduğu üçün

175. Yüksək texnoloji malları seçərkən nəyə istinad edilməlidir?

- malların çeşidinə
- √ reklam prospektlərinə
- rəqiblərə
- alıcılara
- düzgün cavab yoxdur

176. Global etikanın prinsiplərini qeyd edin:

- √ bütün variantlar doğrudur
- sosial məsuliyyət
- ətraf mühitin idarə edilməsi
- bütövlük uğrunda məsuliyyət
- beynəlxalq hüquq uyğunluğu

177. Peşə etikasının prinsiplərini qeyd edin:

- √ bütün variantlar doğrudur
- peşə vəzifələrinin dəqiq icrası
- potensial münaqişələrin qarşısını almaq
- qərəzsizlik, obyektivlik
- məxfilik

178. Şəxsi etikanın prinsiplərini qeyd edin:

- √ bütün variantlar doğrudur
- başqalarının müstəqil olmaq hüquqlarına hörmət
- etibarlılıq və bütövlük
- ədalət
- digərlərinin rifahı üçün narahatlıq

179. Fatalizm nədir?

- √ insanların iradəsindən kənarında olan qüvvələr tərəfindən idarə olunan insani davranışdır
- Şəxsi dəyərlərlə idarə olunan mənəvi vacibliyyətdir
- Müsbət mənəvi dəyəri ifadə edən anlayışdır
- Bütün cavablar düzgündür
- Mənəvi qərarların həllində sərbəst olan şəxsdir

180. Mənəvi ideal nə deməkdir?

- √ mənəvi inkişafın strateji məqsədidir



- Anlaşılan formada formalaşmış tələblərdir
- Şəxsiyyətin daxili aləminə olan tələbatdır
- Bütün cavablar düzgündür
- Mənəvi həyatı tam şəkildə əhatə edilməsidir

181. Aşağıdakılardan hans peşəkar etikanın növü sayılır?

- ✓ uşaq etikas
- Pedoqoji etika
  - Alim etikas
  - Mühəndis etikas
  - Həkim etikas

182. Aşağıdakılardan hansı bənddə sahibkarın etikasının inkişafına mane olan amil göstərilib?

- ✓ qeyri-stabil dövlət
- İqtisadi müstəqillik
  - Qanuni müstəqillik
  - ənənələrin mövcudluğu
  - Siyasi müstəqillik

183. Kompüter etikasına nə aid deyil?

- ✓ onunla kobud rəftar
- əldə dilən informasiyadan istifadə
  - “kompüter virus”larının qorunması
  - istismar edilən zaman onun təhlükəsizliyinə məsuliyyətin olması
  - Texnikanın vəziyyətinə münasibət

184. Hüquqi etikanın tələbləri hansıdır?

- ✓ Düzgün müalicə edilmək mühitinin yaradılmasıdır
- Təhsil üçün təmiz təhsil mühitinin yaradılmasıdır
  - ədalətlik və qanunilik mühitinin yaradılmasıdır
  - bütün cavablar düzgündür
  - cəmiyyətə xeyir gətirəcək texniki avadanlıqların yaradılmasıdır

185. Tibbi etikaya olan tələb hansıdır?

- ✓ Düzgün müalicə edilmək mühitinin yaradılmasıdır
- Təhsil üçün təmiz təhsil mühitinin yaradılmasıdır
  - ədalətlik və qanunilik mühitinin yaradılmasıdır
  - bütün cavablar düzgündür
  - cəmiyyətə xeyir gətirəcək texniki avadanlıqların yaradılmasıdır

186. Mühəndis etikasına olan tələb nədir?

- ✓ cəmiyyətə xeyir gətirəcək texniki avadanlıqların yaradılmasıdır
- Düzgün müalicə edilmək mühitinin yaradılmasıdır
  - ədalətlik və qanunilik mühitinin yaradılmasıdır
  - bütün cavablar düzgündür
  - Təhsil üçün təmiz təhsil mühitinin yaradılmasıdır

187. Biznes etikasının beynəlxalq səviyyəsi nə deməkdir?

- ✓ Bu dünyavi etik məcəllədə qeyd olunmuş ümumi insani dəyərlərə əsaslanan normalardır
- Bu təchizatçılar və tədarükçülər arasında etibar və diskriminasiya hallarının olmaması prinsipləridir
  - Bu şəxsi mülkiyyətə hörmətdir
  - Bu şəxsi etika problemlərinin həlli deməkdir
  - Bu biznes etikasının sahəvi və ya milli məcəllələrində ümumi normaların tətbiqidir

188. Azad peşə nümayəndəsi nədir?

- Heç kim üçün işləməyən peşəkardır
- İstədiyi adam üçün peşəkardır
- Hamı üçün işləyən peşəkardır
- Başqası üçün işləyən peşəkardır
- ✓ özü üçün işləyən peşəkardır

189. İşçinin öz vəzifəsinə bağlılığını təmin edən mühüm vasitə nədir?

- əmək haqqı
- ✓ məsuliyyət
- mənəviyyət
- prinsip
- inam

190. Məsuliyyət nədir?

- konsepsiyadır
- ✓ şəxsiyyətin mühüm sosial xassəsidir
- kommunist ədalətidir
- dini əxlaqdır
- mənəviyyətin təzahürüdür

191. Cəza və mükafatlandırma sistemi hansı sanksiyanı nəzərdə tutur?

- dini
- ✓ hüquqi
- formal
- etik
- satirik

192. Bunlardan hansı sanksiyalara aid deyil?

- qeyri-formal
- ✓ dəyərlər
- neqativ
- pozitiv
- formal

193. Aşağıdakılardan hansı sosial nəzarət sisteminin elementlərindən biri deyil?

- sanksiya
- ✓ xarakter
- düzgün cavab yoxdur
- adət
- vərdiş

194. Xidmətlərin əlçatanlığı öhdəliyi kimə aiddir?

- vergi idarələrinə
- ✓ peşə və bütövlükdə cəmiyyətə
- firmaya
- biznes sistemine
- maliyyə sahələrinə

195. Azad peşə nümayəndəsi hansı gəlirə malikdir?

- az miqdarda

- stabil
- √ qeyri-sabit
- fərqli
- külli miqdarda

**196.** Yaradıcı imkanlarını təklif edən kimdir?

- sahibkar
- √ azad peşə nümayəndəsi
- firmanın rəhbəri
- müxtəlif sahələrin iş adamları
- menecer

**197.** Azad peşə nümayəndəsi nəyi təklif edir?

- qrup tərəfindən ünsiyyət
- √ öz əqli xidmətlərini
- ticarət məkrələrini
- partnyorluğu
- qiymətlərlə sövdələşmə

**198.** Aşağıdakılardan hansı peşəkar etikanın növü sayılmır?

- Tibbi etika
- Pedaqoji etika
- √ sosial
- Mühəndis etikası
- Hüquqi

**199.** Peşəkar etikanın obyektı nədir?

- Cəmiyyət
- √ mənəviyyat
- Konfliktlər
- Pul
- Barışıqlar

**200.** Biznes etikasının mikro səviyyəsi nədir?

- Bu dünyavi etik məcəllədə qeyd olunmuş ümumi insani dəyərlərə əsalanan normalardır
- Bu biznes etikasının sahəvi və ya milli məcəllələrində ümumi normaların tətbiqidir
- √ Bu təchizatçılar və tədarükçülər arasında etibar və diskriminasiya hallarının olmaması prinsipləridir
- Bu heyyyət ilə inzibatçı arasında münasibətdir
- Beynəlxalq biznesin prinsipləri” etik məcəlləsi ilə tənzimlənir

**201.** Biznes etikasının makro səviyyəsi nə deməkdir?

- Bu təchizatçılar və tədarükçülər arasında etibar və diskriminasiya hallarının olmaması prinsipləridir
- Bu dünyavi etik məcəllədə qeyd olunmuş ümumi insani dəyərlərə əsalanan normalardır
- Bu biznes etikasının sahəvi və ya milli məcəllələrində ümumi normaların tətbiqidir
- √ Bu heyyyət ilə inzibatçı arasında münasibətdir
- Bu şəxsi etika problemlərinin həlli deməkdir

**202.** Qanunla etikanın fərqi nədir?

- √ qanun göstərir ki nə edilməlidir, etika isə məsləhət görür ki, nə edilə bilər
- Qanun vacib etika, etika vacib deyil
- Heç biri vacib deyil
- Bütün cavablar düzdür
- Qanun məsləhət görür nə edilə bilər, etika isə göstərir nə edilməlidir

203. Peşəkar etika nədir?

- ✓ müxtəlif peşə nümayəndələrinə xas olan etik normalar sistemidir
- İdarəetmə qabiliyyətidir
- Eyni peşə nümayəndələrinə xas olan etik normalar sistemidir
- Biznesdə etik normaların pozulmasıdır
- Biznesi aparmaq qabiliyyətidir

204. İşə qəbul vaxtı kadr söhbətində iddiaçını nəyə görə qiymətləndirirlər:

- zahiri görünüşünə görə
- danışana diqqətsizliyinə görə
- doğru cavab yoxdur
- ✓ ünsiyyət qabiliyyətinə görə
- mübahisə etmək bacarığına görə

205. İşgüzar ünsiyyət prosesində optimal effektin nailiyyəti üçün rəhbər problemin həllində nəyi nəzərə almalıdır:

- doğru cavab yoxdur
- problemin əhəmiyyətini
- ✓ partnyorların səlahiyyətlərini və məsuliyyət sferasını
- avantürizmi
- partnyorların peşəkarlığını

206. Biznesin istehlakçılar qarşısında öhdəliklərinə daxil olur:

- müştərilərə sadıqlıq
- ✓ bütün variantlar doğrudur
- müştərilərlə münasibətlərdə dürüstlük
- məxfilik prinsipinə riayət olunması
- müştərilərə qayğı

207. Hansı əlamətə görə insanları sosial azlıqlara birləşdirirlər?

- cinsiyyət əlaməti üzrə
- yaş əlaməti üzrə
- dini əlamət üzrə
- ✓ bütün cavablar doğrudur
- irqi əlamət üzrə

208. Biznesin makromühitinə aiddir?

- doğru cavab yoxdur
- ✓ iqtisadi, təbii, elmi-texniki, siyasi, mədəni mühit
- təchizatçılar, istehlakçılar, xarici partnyorlar
- xarici partnyorlar, mədəni, iqtisadi, daxili sahibkar mühiti
- rəqiblər, vasitəçilər, dövlət orqanları

209. Hansı məqsəd ilə biznes assosiasiyaların nümayəndələrindən koordinasiya şurası yaradılır:

- sənaye casusluğunun aparmaları
- dövlət məmurları tərəfindən müəyyən sahələrin himayəsi
- rəqabət aparan firmaların əsas əməkdaşlarının cəlb edilməsi
- ✓ dövlətə sahibkarlar tərəfindən öz gəlirləri haqqında məlumatların çatdırılması
- sənayenin özünü nizamlamaları

210. Müştərilərin öhdəliklərinə daxil edilir:

- zamanət müddəti dövründə müştəri tərəfindən malın təmiri

- ✓ razılığa riayət etməsi və malın vaxtında ödənişi
- malın qaytarılması, onun gərəksizliyi nəticəsində
- malın mübadiləsi
- əldə edilmiş maldan, onun müştəri tərəfindən korlanması səbəbindən, imtina

211. Müştərilərin qarşısında biznesin öhdəliklərinə daxil edilmir:

- məxfilik
- ✓ tamahkarlıq
- dürüstlük
- qərəzsizlik
- bacarıq

212. Korporativ daxili etik problemlərə aid deyil:

- mənafə münafişəsi
- ✓ şərəfsiz rəqabət
- işdə diskriminasiya
- cinsi təcavüzlər
- əməkdaşların əməyin və sağlamlığının qorunması, təhlükəsizlik texnikasına riayət etməsi

213. "Qudvill" nədir?

- müəssisənin imici
- ✓ işgüzar reputasiyanın dəyəri
- müəssisənin sabit surəti
- müəssisənin firma üslubu
- firmanın işgüzar reputasiyası

214. Sahibkarlığın sosial-psixoloji məqsədlərinə aşağıdakılardan hansı aid deyil?

- ✓ gəlir almaq
- düzgün cavab yoxdur
- lider olmaq arzusu
- müvəffəqiyyətə cəhd etmək
- rəhbərlik etmək

215. Rəhbərin peşəkar ünsiyyəti asılıdır:

- ✓ bütün cavablar doğrudur
- rəhbərin şəxsi tipi və xarakterdən
- həmkarlarla qarşılıqlı əlaqələrin və münasibətlərlərin xarakterindən
- rəhbərin məqsəd və dəyərlərindən
- tabe olanla qarşılıqlı əlaqələrin və münasibətlərlərin xarakterindən

216. Aşağıda qeyd olunanlardan hansı mənafə münafişəsinin səbəbi deyil?

- ✓ başqaların azadlıqlarına hörmət və çatışmazlıqlarına dözümlük
- heyətin əməyinin yanlış qiymətləndirilməsi
- psixoloji uyğunsuzluq
- heyətin hüquqların və vəzifələrinin dəqiq bölgüsünün yoxluğu
- təşkilatın idarə strukturlarının işinin ciddi çatışmazlıqları

217. Aşağıda qeyd olunanlardan nəyi şirkətdə hədiyyə kimi qəbul etməyi qadağan edirlər?

- xeyriyyə hədəfiylə ianələr (bağışlamalar)
- əşyalar, hansıların ki, dəyəri müəyyən məbləği ötmür
- ✓ dəyərlər və antikvar əşyalar
- işgüzar vəziyyətdə verilən şirkətin rəmzi ilə hədiyyələr
- reklam şirkətləri vaxtı şirkətlər tərəfindən təqdim edilmiş ucuz predmetlər

218. Aşağıda qeyd olunanlardan işdə diskriminasiya əlaməti sayılırmı?

- yaş
- dindarlıq və ya irq
- ✓ zəhmətsevərlik
- işçinin cinsi
- əlillik

219. Məhz korporativ etika qaydalarının tətbiqi nəyə şərait yaradır?

- ✓ kollektivin tam hüquqlu üzvü kimi hiss etməsinə
- təhlilin səviyyəsinin artmasına
- işsizliyin azaldılmasına
- məşğulluğun artmasına
- düzgün cavab yoxdur

220. Şirkətin fəaliyyəti aşağıdakı mənəvi dəyərlər üzərində qurulur. Bunlardan hansı bu dəyərə aiddir?

- ✓ hamısı doğrudur
- əməkdaşlarımızın hüquq və qanuni mənafelərinə hörmət
- əməkdaşların mənfi fəsadlardan qorunması
- bərabərlik
- ədalətlik

221. İnteraksiya mədəniyyəti sferasında əməkdaşlar necə işləyirlər?

- inadkarlıqla
- ehmalla
- ✓ hamısı doğrudur
- ehtiyatla
- səbrlə

222. Şirkət ciddi şəkildə rəqəbat üstünlüyünü nə vaxt qazanmış olur?

- ✓ korporativ etika qaydalarının tətbiqi nəticəsində
- düzgün cavab yoxdur
- hamısı doğrudur
- kəmiyyət və keyfiyyət üstünlük verəndə
- adətlərə uyğun fəaliyyət göstərəndə

223. Milli etika nədir?

- ✓ millətin mentalitetinin strukturuna daxil olan norma və qaydalardır
- bu və ya başqa peşə sahiblərinə aid olan danışıq tələblərini əhatə edir
- iqtisadi-təşkilati üstünlüklərini əks etdirən elit qrupların norma və qaydalarıdır
- insanların danışıqların uzunmüddətli təcrübəsinin etik normaları və qaydalarıdır
- dini biliklərin etik normaları və qaydalarıdır

224. İdeoloji etika nədir?

- millətin mentalitetinin strukturuna daxil olan norma və qaydalardır
- bu və ya başqa peşə sahiblərinə aid olan danışıq tələblərini əhatə edir
- ✓ iqtisadi-təşkilati üstünlüklərini əks etdirən elit qrupların norma və qaydalarıdır
- dini biliklərin etik normaları və qaydalarıdır
- insanların danışıqların uzunmüddətli təcrübəsinin etik normaları və qaydalarıdır

225. Teonom etika nədir?

- millətin mentalitetinin strukturuna daxil olan norma və qaydalardır

- bu və ya başqa peşə sahiblərinə aid olan danışıq tələblərini əhatə edir
- √ dini biliklərin etik normaları və qaydalarıdır
- insanların danışıqların uzunmüddətli təcrübəsinin etik normaları və qaydalarıdır
- iqtisadi-təşkilati üstünlüklərini əks etdirən elit qrupların norma və qaydalarıdır

226. İnvestisiya mədəniyyəti harda təzahür etmir?

- tikintidə
- yanacaq sahəsində
- √ işgüzar mədəniyyətdə
- sənayedə
- bank işində

227. Sərfəli sazişlər mədəniyyəti sferası hansı mədəniyyət üçün münbit şərait yaradır?

- √ işgüzar insan submədəniyyəti üçün
- düzgün cavab yoxdur
- dini bilikləri olan insanların mədəniyyəti üçün
- tərəfdaşlarla münasibətdə çox mənfəət götürən insanların mədəniyyəti üçün
- böyük mənəvi tələbatları olmayan insanların mədəniyyəti üçün

228. Eksperiment aparan gənc insanlar necə olurlar?

- √ böyük mənəvi tələbatları olmayan
- dini bilikləri olan
- düzgün cavab yoxdur
- tərəfdaşlarla münasibətdə çox mənfəət götürən
- kənar şəxsləri tənqid edən

229. Ticarət sferasının əməkdaşları kimi çox vaxt kimlər çıxış edirlər?

- √ eksperimentlər aparan gənc insanlar
- düzgün cavab yoxdur
- intellektual insanlar
- maddiyyətə önəm verən müştərilər
- humanist insanlar

230. Ticarət mədəniyyəti nə ilə xarakterizə olunur?

- √ sürətli əks əlaqə və nisbətən aşağı risklə
- düzgün cavab yoxdur
- daha yüksək risklə
- zəif əks əlaqə ilə
- qarşılıqlı asılılıq və sıx əlaqə ilə

231. Biznes mədəniyyəti nəyə yol açmır?

- nəticə etibarlı ilə gəlirləri artırır
- firma imicini təmin edir
- √ əmək haqqının səviyyəsini müəyyən edir
- işin evvektivliyini artırır
- xidmətlərin keyfiyyətini yaxşılaşdırır

232. Biznes mədəniyyəti nəyə əsaslanır?

- √ özünü təşkil etmə ideyalarına
- düzgün cavab yoxdur
- maliyyə mənbələrinə
- ticarət müəssisələrinə
- çoxillik təcrübəyə

233. Təşkilati mədəniyyət dedikdə nə başa düşülür?

- ✓ əməkdaşlar və rəhbərlik tərəfindən öz təşkilatlarının prioritet vəzifələrinin qavranılması xüsusiyyətləri
- düzgün cavab yoxdur
- işçilərə məmmun şəraitin yaradılması
- gəlirin artmasına yol açan biznes nəzəriyyəsi
- keyfiyyətin yaxşılaşdırılması üsul və yolları

234. Aşağıdakılardan hansı kollektivin davranış prinsipinə aiddir?

- maliyyə hesabatlarının olması
- hamısı doğrudur
- düzgün cavab yoxdur
- beynəlxalq səviyyədə tanınmaq
- ✓ şirkətin işgüzar imicinin qorunması

235. Aşağıdakılardan hansı kollektivin davranış prinsipinə aid deyil?

- ✓ korporasiya ilə alıcılar arasında münasibətlər
- işgüzar ünsiyyət normalarına riayət etmək
- şirkətin işgüzar imicinin qorunması
- şirkətin dəyərini yüksəldilməsini təmin etmək
- əldə olunmuş məlumatların məxfiliyinin qorunması

236. Aşağıdakılardan hansı kollektivin davranış prinsipinə aid deyil?

- şirkətin dəyərini yüksəldilməsini təmin etmək
- əldə olunmuş məlumatların məxfiliyinin qorunması
- şirkətin işgüzar imicinin qorunması
- işgüzar ünsiyyət normalarına riayət etmək
- ✓ düzgün cavab yoxdur

237. Biznesin mədəni mühitin komponentlərini göstərin:

- ✓ bütün variantlar düzgündür
- təhsil, din
- cəmiyyətin ictimai təşkilatı
- texnologiya
- hüquq və siyasət

238. Şirkətin ənənələri, əfsanələri, rəmzləri hansı etikaya görə işçi kollektivinin hər yeni üzvünə şifahi çatdırılır?

- ✓ korporativ etika
- sosial etika
- hüquqi
- düzgün cavab yoxdur
- siyasi etika

239. Korporativ davranışın prinsiplərini qeyd edin:

- ✓ bütün variantlar düzgündür
- dürüstlük və bütövlüyü
- qarşılıqlı hörmət və düzgünlük
- fərdi və əməkdaşlarının hüquqlarına hörmət
- işçilərin rahatlığı və açıqlığı

240. Şirkətin korporativ mədəniyyətinin əsas prinsipləri aşağıdakılardır:

- ✓ bütün variantlar düzgündür



- işçilərinin korporativ davranışın etik standartlara riayət edilməsi
- şirkətin biznes etikasının qaydalarına riayət
- şirkətin müsbət imicinin yaradılması və saxlanması
- şirkətdə əməkdaşların yüksək korporativ ruhu və onu daim gücləndirilməsi

241. Şirkətin tarixi əsasında qurulan qaydalar, prinsiplər və dəyərlər toplusu, onun missiyası və məqsədi; ölkənin sosial-iqtisadi quruluşunda tutduğu yeri necə adlanır:

- ✓ korporativ mədəniyyət
- siyasi mədəniyyət
- mənəvi mədəniyyət
- düzgün cavab yoxdur
- sosial mədəniyyət

242. Korporativ mədəniyyət aşağıdakılardan hansı hesab olunmur?

- ✓ əmək haqqının səviyyəsini müəyyən edir
- təşkilatın missiyasını, məqsədini və strategiyasını müəyyən edib birləşdirir
- təşkilatda ümumi danışiq dili, qaydaları formalaşır
- əməkdaşlarla daha sıx kommunikasiyanı yaradır
- təşkilatın daxili funksiyasının inteqrasiyası və xarici adaptasiyasını yerinə yetirir

243. Korporativ mədəniyyət nə ilə məşğul olur?

- bunun köməkliyi ilə təşkilatın gələcəyini proqnozlaşdırmaq olur
- ✓ təşkilatın daxili funksiyasının inteqrasiyası və xarici adaptasiyasını yerinə yetirir
- təşkilatın xarici funksiyasının inteqrasiyası və daxili adaptasiyasını yerinə yetirir
- təşkilatın daxilində maliyyə münasibətləri tənzimləyir
- respublikanın büdcəsinə təsir edir

244. İşə götürmə prosesini hansı şöbə nəzarət edir?

- ✓ insan resursları
- audit
- kredit
- əməliyyat
- muhasibatlıq

245. Hansı fikir səhvdir?

- ✓ əmək haqqı deyilməməlidir
- müvəqqəti xarakterli işlər isə əvvəlcədən xəbərdarlıq edilməlidir
- tapşırılacaq iş yükü deyilməlidir
- müqavilənin bitmə vaxtı deyilməlidir
- işçini işə götürərkən ətraflı surətdə şərtlər izah edilməlidir

246. İşçiyə intizam cəzasının tətbiq edilməsi üsullarından hansı optimaldır?

- ✓ işçilə görüşüb gecikmə səbəbini öyrənmək
- kənar şəxslərin yanında tənqid
- göz yummaq
- maddi cərimə etmək
- işçinin üstünə qışqırmaq

247. Aşağıdakılardan hansılar hədiyyənin qəbulunu şirkət qadağan edir?

- ✓ rüşvət niyyətli ödəmələr
- reklam kompaniyası zamanı şirkətlər tərəfindən təqdim edilən ucuz əşyalar
- xeyriyyəçilik məqsədilə edilən ianələr
- dəyəri müəyyən məbləğdən artıq olmayan əşyalar

- şirkətin emblemi olan hədiyyələr

248. İnzibati mədəniyyətə harda biruzə vermir?

- √ tikintidə
- banklarda
- təhsil sistemində
- ictimai xidmətdə
- iri inzibati müəssisələrdə

249. Aşağıdakılardan hansı ticarət mədəniyyətinin çatışmamazlığı hesab edilmir?

- √ aşağı kadr axını
- qısamüddətli uğur düşüncəsi üstünlük təşkil edir
- əməkdaşlar kollektivlə daha yaxın münasibət hiss edirlər nəinki müəsisə ilə
- yüksək kadr axını
- kəmiyyət keyfiyyət üzərində üstünlük təşkil edir

250. Ticarət mədəniyyəti harda inkişaf edir?

- √ ticarət təşkilatlarında
- uşaq bağçalarında
- banklarda
- tikintidə
- təhsil müəssisələrində

251. Aşağıdakılardan hansı korporativ mədəniyyətin tipi hesab olunmur?

- √ maliyyə mədəniyyəti
- spekulyativ mədəniyyət
- inzibati mədəniyyət
- investisiya mədəniyyəti
- ticarət mədəniyyəti

252. Korporativ etika deyəndə nə başa düşülür?

- √ şirkətin fəaliyyəti üçün hazırlanmış müəyyən etik norma və davranış qaydalarına riayət edilməsi, rəhbərlik və işçilər arasında münasibətlər
- şirkətin işgüzar imicinin qorunması
- əldə olunmuş məlumatların məxfiliyinin qorunması
- düzgün cavab yoxdur
- işgüzar ünsiyyət normalarına riayət etmək

253. Sərfəli sazişlər mədəniyyətinin elementləri hansı məsələlərin maliyyələşdirilməsi sferasında özünü göstərmir?

- √ inzibati
- riskli
- reklam
- peşəkar idman
- kosmetoloq

254. Sərfəli sazişlər mədəniyyəti nə ilə xarakterizə olunur?

- √ müəssisələrin orta və yüksək dərəcəli maliyyə riskli sürətli əks əlaqəsi ilə
- xidmətləri dürüst əks etdirən şüarın olması ilə
- şirkətin rəmzi nişanəsi ilə
- düzgün cavab yoxdur
- əsas məhsulların keyfiyyət və kəmiyyəti ilə

255. Korporativ etika nəyi müəyyən edir?

- √ kollektiv davranış prinsiplərini
- şirkətin məqsədini
- işçi heyətinin vəzifələrini
- düzgün cavab yoxdur
- ümumi davranış məcəlləsini və reklamı

256. İşçilərin müştərilər, bazarda digər şirkətlər, hökumət və sivil cəmiyyətin iştirakçıları ilə münasibətlərinin davranışını müəyyənləşdirən bütün parametrlər məcmusu necə adlanır:

- düzgün cavab yoxdur
- etnik mədəniyyət
- sosial mədəniyyət
- siyasi mədəniyyət
- √ korporativ mədəniyyət

257. İşçilərin qarşılıqlı uğura nail olmaq üçün ümumi məqsədini, davamlı istəyini əks etdirir:

- √ korporativ ruh
- işçilərin peşəsində irəliləmək istəyi
- egoistik ruhu
- düzgün cavab yoxdur
- işçilərin şəxsi marağı

258. Korporativ mədəniyyət şirkətin hansı sahələrində istifadə olunur:

- √ bütün variantlar düzgündür
- tərəfdaşları ilə münasibətlərdə
- hakimiyyət strukturları ilə münasibətlərdə
- bazar iştirakçıları ilə münasibətlərdə
- öz müştəriləri ilə münasibətlərdə

259. Korporativ üslubun xarici əlamətlərini daxil edin:

- √ bütün variantlar düzgündür
- emblem
- forma (geyim)
- ticarət nişanları
- bayraq

260. Korporativ mədəniyyətin növü deyil:

- √ innovasiya mədəniyyəti
- spekulyativ mədəniyyət
- inzibati mədəniyyət
- investisiya mədəniyyəti
- ticarət mədəniyyəti

261. Aşağıdakı hansı fikir səhvdir?

- √ şəxsi həyat hüququ yoxdur
- işçinin təhlükəsizlik hüququ var
- azad fikir yürütmək hüququ var
- sağlamlıq hüququ var
- işçinin yaşamaq hüququ var

262. İşçi hansı etik meyarlar əsasında işə götürülməlidir?

- √ işçinin bacarığı və peşəkarlıq səviyyəsi
- yaşına görə

- ailə vəziyyətini görə
- sakit olmasına görə
- qohumlarına görə

263. Korporativ etika nədir?

- ✓ rəhbərlik və işçilər arasında münasibətlərdir
- müəllim tələbə arasında münasibətlərdir
- korporasiya ilə alıcılar arasında münasibətlərdir
- kişi ilə qadın arasında münasibətlərdir
- valideynlərlə övladlar arasında münasibətlərdir

264. Aşağıdakılardan hansı korporativ mədəniyyətə aid deyil?

- ✓ maliyyə hesabatlarının olması
- əsas məhsul və xidmətlərini dürüst əks etdirən şüarın olması
- şirkətin rəmzi nişanəsinin olması
- şirkətin adının olması
- şirkətin bazarda yeri haqqında dəqiq təsəvvür

265. Aşağıdakılardan korporativ mədəniyyətin hansı tipi gələcəyə isitqamətlənib?

- ✓ investisiya mədəniyyəti
- ticarət mədəniyyəti
- spekulyativ mədəniyyət
- maliyyə mədəniyyəti
- inzibati mədəniyyət

266. İntestisiya mədəniyyəti harda özünü biruzə vermir?

- ✓ ticarət təşkilatlarında
- investisiya banklarında
- tikintidə
- nisbətən hərbidə
- neft şirkətlərində

267. Diskriminasiyaya aşağıdakılardan hansı aid deyil?

- ✓ qohumlar arasında ayrışeçkilik
- dini ayrışeçkilik
- milli ayrışeçkilik
- İrqi ayrışeçkilik
- cinsi ayrışeçkilik

268. Aşağıdakılardan hansı korporativ etikanın üstünlüyü deyil?

- ✓ xərclərin yuxarı qalxması
- Xərclərin aşağı düşməsi
- Yüksək gəlirlər və davamlı inkişaf
- Beynəlxalq səviyyədə tanınmaq
- Yüksək etibarlılıq

269. Aşağıdakı hansı işgüzar danışıqlar aparılması üsulu deyil:

- ✓ Stimullaşdırılma üsulu
- Kompromis metodu
- Balans üsulu
- variasiya metodu
- İnteqrasiya metodu

270. İşgüzar görüşlərin uğurlu keçirilməsi üçün hansı aşağıdakı qaydaya riayət olunmalıdır:

- ✓ bütün cavablar doğrudur
- qabaqcadan görüşün məzmunu barədə yığıncağ iştirakçalarına xəbərdarlıq etmək və ona sərt riayət etmək
- görüşün başlanıb, sona çatması vaxtını müəyyənləşdirmək
- əgər görüş zamanı çıxışlar gözlənilirsə, onların prosedur qaydalarına riayət edilməsi
- gündəliyin ilkin hazırlığı və ona ciddi riayət edilməsi

271. Aşağıdakı hansı işgüzar danışıqlar aparılması üsulu deyil:

- ✓ Stimullaşdırılma üsulu
- Kompromis metodu
- Balans üsulu
- Balans üsulu
- İnteqrasiya metodu

272. İşgüzar danışıqların məqsədini dəyişdirilməsi necə adlanır:

- ✓ sublimasiya
- avadanlıq
- asimilasiya
- kompensasiya
- projekt

273. İşgüzar söhbətin mərhələlərini düzgün ardıcılıqla seçin: A) məlumatların ötürülməsi; B) həmsöhbətin dəlillərinə etiraz; C) final mərhələsi; D) əsaslandırma; E) söhbətə giriş

- ✓ E), A), D), B) C)
- C) D) E), B), A)
- B) D) E) C), A)
- E) C), A) B), D)
- A), B) D) E) C)

274. İşgüzar görüşləri təyinatı üzrə qeyd edin:

- ✓ bütün variantlar düzgündür
- əvvəlki qərarların həyata keçirilməsi vəzifələrini izah edib, aydınlaşdırın
- əvvəllər verilən qərarların ümumiləşdirib, qiymətləndirən işgüzar görüşlər
- əməliyyat (dispetçer) işgüzar görüşlər
- qərarları yaradan və qəbul edən

275. Danışıqların əsas prosesinə hazırlığın düzgün ardıcılığını göstərin: a) problemin həllində danışıqların iştirakçılarının maraqlarının nəzərə alınması; b) danışıqların nəticələrinin mümkün variantlarının qiymətləndirilməsi; v) problemin varlığının təhlili; q) danışıqlara yanaşmaların formalaşması; d) danışıqlarda şəxsi mövqeyin dəqiqləşdirilməsi:

- ✓ v, a, q, d, b
- d, q, v, a, b
- b, a, v, d, q
- q, a, d, b, v
- a, b, v, q, d

276. Danışıqların aparılması metodlarını göstərin:

- ✓ bütün variantlar doğrudur
- inteqrasiyalar
- tarazlaşdırılma
- güzəştli
- dəyişən

277. Hansı funksiyanı işgüzar söhbət yerinə yetirmir?

- √ işgüzar əlaqələrin kəsilməsi
- birgə axtarış, irəliləmə və işçi ideyaların və fikirlərin operativ hazırlaması
- nəzarət və artıq başlanmış işgüzar tədbirlərin uyğunlaşdırması
- işgüzar fəallığın stimullaşdırması
- bir işgüzar sferadan işçilərin qarşılıqlı ünsiyyəti

**278.** Ünsiyyət prosesində təsir mexanizmlərinin növlərini göstərin:

- √ bütün variantlar doğrudur
- inam
- yamsılama
- yoluxma
- təlqin etmə

**279.** İşgüzar danışıqların aparılması məqsədi:

- tamahkar hədəflərin təqibi
- √ hər hansı sual üzrə saziş bağlanması
- xoş vaxt keçirmə
- münasibətlərin (əlaqələrin) müəyyənləşdirməsi
- doğru cavab yoxdur

**280.** Şəxsiyyətlərarası danışıqlar hansı formada aparılır:

- √ bütün variantlar doğrudur
- polemika şəklində
- diskussiya şəklində
- müzakirə şəklində
- mübahisə şəklində

**281.** İşgüzar ünsiyyətin ən geniş yayılmış forması hansıdır:

- √ dialoq ünsiyyəti
- süküt
- dinləmə
- qrup ilə ünsiyyət
- monolog

**282.** Aşağıdakı hansı işgüzar söhbətin başlanğıcı sayılmır:

- √ Gərginlik yaratmaq metodu
- Qarmaqlar metodu
- Hayal stimullaşdırılması metodu
- Birbaşa yanaşma metodu
- Stress aradan qaldırılması metodu

**283.** İşgüzar danışıqların funksiyasına aiddir:

- √ bütün cavablar doğrudur
- informasiya
- kommunikativ
- tənzimləyici
- nəzarət

**284.** işgüzar görüşlərdə iştirakçıların istifadə etdiyi mövqelərə aid deyil:

- √ neytral mövqelər
- mövqələrin xüsusi vurğulanması
- mövqələrin ümumi vurğulanması

- bağlı mövqelər
- açıq mövqelər

**285.** İşgüzar danışıqlarda partnyorların həyata keçirdikləri prinsip və hərəkətləri cəmləşdirsək necə adlanar?

- √ danışıqlar texnologiyası
- danışıqlar prosesi
- danışıqlar prosesinin mərhələsi
- danışıqların aparılması metodu
- danışıqların taktikası

**286.** İşgüzar tərəfdaşlarla danışıqların müəyyən mərhələsində istifadə olunan taktiki təsirə aid deyil:

- √ vəziyyətdən çıxmaq
- öz mövqelərində saxta üsullardan istifadə edilməsi
- susmaq
- yalan
- yüksək tələblər qoymaq

**287.** Dialoq mədəniyyətinin şərtlərini qeyd edin:

- √ bütün variantlar doğrudur
- nəzərlərin müxtəlifliyi və orijinallığı
- digər bir şəxsi qabiliyyəti bərabər səviyyəli kimi dərk etməyi
- tərəfdaşın mövqeyini əvvəlcədən müəyyən edilməsinin mümkünsizliyi
- tərəfdaşların bərabərliyi

**288.** İşgüzar görüşün məhdudiyətini qeyd edin:

- √ bütün variantlar düzgündür
- görüşdə qərarın həll eilməməsinə real təhlükə var
- qərar üzrə müəllifliyin olmaması və mümkün nəticələrə görə məsuliyyətin zəifləməsi
- kollektiv qərar, bir qayda olaraq, həddən artıq kompromisli alınır
- kollektiv qərar fərdi qərarın qəbulundan artıq vaxt sərf edilməsini tələb edir

**289.** Danışıqlar prosesinin faydalarını qeyd edin:

- √ bütün variantlar düzgündür
- fərdi qərarlar aradan qaldırılır və bir coxları hiss edirlər ki, ədalətli qərar qəbul edilib
- qəbul edilmiş kollektiv qərar səhv ya yanlış qərarın qəbuletmə riskini əhəmiyyətli dərəcədə azaldır
- Kollektiv qərar - ictimai qərardır və buna görə də qəbul edilmiş hüquqi qayda və mövcud
- kollektiv qərar işçilər arasında mövcud olan müxtəlif mövqeləri nəzərə alır

**290.** İşgüzar ünsiyyətin bacarıqlarına yiyələnmə hansı gələcək işgüzar insanlar üçün lazım olandır:

- √ menecerlər
- müəllimlər
- yoll nəzarətçiləri
- doğru cavab yoxdur
- hakimlər

**291.** Ünsiyyət kiminlə dialoqdur:

- √ bir insanın başqasıyla
- maşınla insanın
- texniki qurğular ilə
- bütün cavablar doğrudur
- təklikdə özüylə

**292.** Aşağıda qeyd olunanlardan hansı danışıqların keçirməsi mərhələsinə aid deyil?:

- danışıqların təhlili
- danışıqların hazırlığı
- danışıqların keçirilməsi
- danışıqların tamamlanması
- ✓ danışıqların möhləti

**293.** İşgüzar söhbətin növlərini qeyd edin:

- ✓ bütün variantlar doğrudur
- əməkdaşı işdən azad edildiyi zaman onunla aparılan söhbət
- problem haqqında söhbət
- intizam məsələləri haqqında söhbət
- işə gəbul zamanı aparılan müsahibə

**294.** Biznes ünsiyyətin mərhələlərinə aid edilmir:

- ✓ ünsiyyət üçün yerin seçilməsi
- vəziyyətdə oriyentasiya
- problemin müzakirəsi
- qərarların qəbulu
- əlaqə yaratmaq

**295.** İşgüzar söhbətin hazırlıq mərhələsinə daxil deyil:

- ✓ qərarları qəbulu
- danışıqlar planının daxili və xarici xüsusiyyətlərinin təhlili
- mümkün nəticələrin proqnozlaşdırılması
- gələcək həmsöhbət haqqında zəruri məlumatlar toplamaq
- söhbətin əsas vəzifələrini müəyyən edilməsi

**296.** İşgüzar ünsiyyətin dialog formasına aiddir:

- ✓ müsahibə
- reklam
- informasiya nitqi
- hesabat
- salamlama nitqi

**297.** aşağıdakı hansı işgüzar danışıqlar tərəfindən istifadə olunan dəlil deyil?

- ✓ dəqiq müəyyən edilmiş və qarşılıqlı surətdə asılı olur faktlar və fikir
- saxta dəlil əsasında hökm
- qərarı ilə itirilmiş
- yalan bəyanat və ifadə verilməsi
- fərziyyə, alverçilik, mülahizələr, iddialar

**298.** İşgüzar danışıqları uğurla təşviq etmək üçün altı əsas qaydaları qeyd edin:

- ✓ rasionallıq, anlaşma, ünsiyyət, ibrətamiz danışıq tərzinin aradan qaldırılması, rəqibin nəzər nöqtəsini qəbul etmək, etibarlılıq
- xəsislik, səmərəliliyik, yalançılıq, rəbitə, düşmənçilik, etimad
- yalan məlumat yaymaq, səmərəlilik, xəsislik, rəbitə, anlaşma, etimad
- səmərəsizlik, etibarlılığı, rəbitə, anlaşma, aldatma, düşmənçilik
- düşmənçilik, səmərəliliyik, aldatma, etimad, rəqibin nəzər nöqtəsini qəbul etmək, ünsiyyət

**299.** Danışıqların aparılmasının ilkin mərhələsi hansıdır?

- ✓ maraqların dəqiqləşdirilməsi
- tərəflərin yaxınlaşması
- ümumi razılığa gəlmə



- düzgün cavab yoxdur
- təkliflərin müzakirəsi

**300.** Bunlardan hansı danışıqların strukturunun əsas elementlərindən biridir?

- ✓ bütün cavablar doğrudur
- maraqlar
- variantlar
- kriteriyalar
- insanlar

**301.** Aşağıdakılardan hansı danışıq sənədlərin hazırlanmasında istifadə edilir?

- ✓ protokol
- şirkətin xidmətləri
- ticarət markası
- düzgün cavab yoxdur
- maliyyə hesabatları

**302.** Biznesdə müəyyən qaydalar mövcuddur, hansıların ki, icrası arzu olunan nəticəyə nail olmağa kömək edir. Danışıqlarda müvəffəqiyyətə imkan yaratmayan qaydanı seçin:

- ✓ güzəştə razılaşmamaq
- partnyorun etibarını qiymətləndirmək
- bütün dəlilləri diqqətlə dinləmək
- səthi cavablardan çəkinmək
- dəqiq və məcburi olmaq

**303.** Şəxsiyyətin ünsiyyət keyfiyyətlərinə aid deyil:

- ✓ peşəkarlıq
- hərəkət etmə qabiliyyəti
- dindarlıq
- düzgün cavab yoxdur
- özünə qiymət

**304.** Danışıq prosesinin birinci mərhələsi ola bilər

- ✓ tanışlıq görüşü
- iddiaların müzakirəsi
- qərarların qəbul olunması
- güzəşt
- ultimatum

**305.** Biznesin daxili sosial məsuliyyətinə aiddir:

- ətraf mühitin mühafizəsi
- yerli cəmiyyətlə qarşılıqlı təsir
- ✓ əməkdaşların hazırlıq proqramları
- himayəlik (sponsorluq) və korporativ xeyriyyəçilik
- mall və xidmətlərin istehlakçıları qarşısında məsuliyyət

**306.** Biznesin xarici sosial məsuliyyətinə aiddir:

- ✓ yerli hakimiyyətlə qarşılıqlı təsir
- işçilərə kritik vəziyyətlərdə yardım etmə
- işçilərin əlavə tibbi sığortası
- əmək haqqının sabitliyi
- əmək təhlükəsizliyi

**307.** Korporativ sosial məsuliyyətin elementlərinə aid deyil:

- √ dempinq siyasəti
- yerli əhalinin həyatına biznesin təsiri
- ətraf mühitin qorunması
- istehsal prosesinin təhlükəsizliyi
- böhran vəziyyətlərinin tənzimlənməsi

**308.** Sosial məsuliyyətə qarşı arqument:

- sosial məsuliyyətli davranışın mənəvi öhdəliyi
- geniş ictimaiyyətin ehtiyac və gözləmələrinin dəyişikliyi
- √ gəlirin maksimallaşdırması prinsipin pozulması
- biznes üçün əlverişli uzunmüddətli perspektivlər
- sosial problemlərin həllində yardım etmək üçün ciddi resursların mövcudluğu

**309.** Səhmdarlara, əməkdaşlara, partnyorlara, müştərilərə və bütövlükdə cəmiyyətə şirkətin hansı templərlə iqtisadi sabitlik, sosial əmin-amanlıq və ekoloji sabitlik barəsində hədəfin öz strateji inkişaf planlarında reallaşdırılması haqqında məlumat verməsinin ictimai aləti necə adlanır?

- maliyyə hesabatı
- auditor hesabatı
- bütün cavablar doğrudur
- mühasibat hesabatı
- √ korporativ sosial hesabat

**310.** Biznesin sosial məsuliyyətinin baza səviyyəsi təşkil edənləri göstərin:

- himayəlik, filantropizm
- işçilərin ixtisaslaşdırmasının səviyyəsinin artımı
- √ əmək haqqının ödəməsi və əməyin təhlükəsizliyin təmin olunması
- xeyriyyə fəaliyyəti və məsənlər
- ictimai-marketing proqramları

**311.** Hansı konsepsiyaya uyğun olaraq təşkilatlar cəmiyyətin maraqlarını nəzərə alırlar, sifarişçilərə, təchizatçılara, işçilərə, səhmdarlara, yerli cəmiyyətlərə və başqa əlaqədar tərəflərə, həmçinin ətraf mühitə onların fəaliyyətinin təsiri üçün məsuliyyəti öz üzərinə götürürlər?

- √ biznesin sosial məsuliyyəti
- bütün cavablar doğrudur
- cəmiyyətin problemlərinin saymamazlığı
- biznesin sosial vasitəsizliyi
- biznesin sosial məsuliyyətsizliyi

**312.** Antiinhisar qanunvericiliyinin pozulmasının növlərinə aid deyil:

- √ insafli rəqabət
- inhisarların yaradılması
- qiymət siyasətinin koordinasiyası
- gizli sözləşmə
- bazarın bölünməsi

**313.** Biznesdə davranışın nizama salması nəyi nəzərə alaraq həyata keçirilmir:

- mənəvi qaydaları
- əxlaq davranışının kodekslərini
- dini
- √ gəliri
- qanunu

**314.** Mədəni bazarın əsas mənəvi dəyərlərinə aid deyil:

- çatışmazlıqlara dözümlü
- başqaların azadlıqlarına hörmət
- balans gəliri və sosial ədalət
- pragmatizm və effektivlik
- ✓ qanun çərçivəsində hərəkətlərin azadlığı

**315.** KSM (Korporativ sosial məsuliyyət) anlayışı hansı ildə yaranıb?

- ✓ 1889.0
- 1868.0
- 1886.0
- 1989.0
- 2009.0

**316.** Sahibkarlıq etikasının klassik modelini kim hazırlamışdır:

- ✓ XVIII əsrdə B.Franklin
- IV əsrdə Dj. Fost
- XV əsrdə F.Erms
- XVIII əsrdə J.J. Russo
- XVIII əsrdə A.Smit

**317.** Hazırda ABŞ sosial-əmək münasibətlərinin tənzimlənməsində ən prioritet olan istiqaməti qeyd edin:

- dövlətin sosial təminatın artımı
- düzgün cavab yoxdur
- ✓ istehsalın idarə edilməsində işçilərinin iştirakı üçün effektiv mexanizmlərinin yaradılması
- həmkarlar ittifaqlarının rolun artması
- sosial və əmək münaqişələrin həllində dövlətin müdaxiləsinin artması

**318.** Sahibkar işçilərin qayğısına qalmalıdır mı?:

- ✓ bəli, əlbəttə ki
- onların şəxsi problemlərini həll etməyə kömək edir
- yalnız işçilər üçün ağır olan zamanlarda
- işçilərə əmək haqlarının ödənilməsi kifayət edir
- yox

**319.** Bunlardan hansı sosial məsuliyyətin ələyhinə dəlildir?

- ✓ sosial cəlbətmə üzrə məsrəflər
- düzgün cavab yoxdur
- sosial yönümlü bazar iqtisadiyyatı
- himayəçilik
- eqalitarizm

**320.** Biznesin sosial məsuliyyətinin baza səviyyəsi daxil edilir:

- əmək haqqının ödəməsi
- əməyin təhlükəsizliyin təmin olunması
- ✓ bütün cavablar doğrudur
- qanunvericiliyə və standartlara riayət etməsi
- vergilərin vaxtında ödənişi

**321.** "Nikomaxova əxlaqı" işinin müəllifi kimdir?

- İ.Kant
- E.Karneqi
- ✓ Aristotel

- Q.Ford
- Platon

322. Miqdar və iştirakçıların səviyyəsinə görə münaqişəyə aid deyil:

- qruplararası
- ictimai
- ✓ səxsiyyətdaxili
- təşkilati
- şəxslərarası

323. Sosial məsuliyyətin xeyrinə arqument:

- ✓ biznes üçün əlverişli uzunmüddətli perspektivlər
- gəlirin maksimallaşdırması prinsipinin pozulması
- sosial problemləri həll etmək bacarığının çatışmazlığı
- haqq-hesabın kifayət etməyən səviyyəsi
- sosial cəlb olunmaya xərclər

324. Korporativ sosial məsuliyyətin elementlərini göstərin:

- ✓ bütün variantlar doğrudur
- istehsal prosesinin təhlükəsizliyi
- yerli əhəlinin həyatına biznesin təsiri
- mədəniyyətə və xalqın tarixinə əxlaqlı münasibət
- ətraf mühitin etikası

325. KSO(Korporativ sosial məsuliyyət) elementi deyil?

- ✓ malların həcmnin çoxalması hesabına gəlirin həcmnin artırılması
- mədəniyyətə və xalqların tarixinə əxlaqlı münasibət
- şəffaflıq və sosial haqq-hesab
- istehsal prosesinin təhlükəsizliyi
- böhran vəziyyətlərinin idarə edilməsi

326. KSM (Korporativ sosial məsuliyyət) anlayışını elmə kim daxil edib?

- ✓ E.Karneqi
- L.Mizes
- Dj.M. Keyns
- M.Fridsan
- İ.Bentam

327. Nə üçün çox vaxt menecerlər şüurlu münaqişələri stimullaşdırır?

- kompromisə getmək üçün
- qarşılıqlı əlaqə sistemini yaratmaq üçün
- ✓ çürüməkdə olan təşkilati canlandırmaq üçün
- düzgün cavab yoxdur
- bölmələri yenidən qruplaşdırmaq üçün

328. Maraqların toqquşmasının qarşısını almaq üçün təşkilatın siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

- ✓ bütün variantlar düzgündür
- biznes məsələləri üzrə şirkətin maraqlarına uyğun qərarların qəbulu hər hansı bir şəxsi və ailəvi düşüncələrə dolaylı və birbaşa təsir etməməlidir.
- İşçi və şirkət rəsmiləri dərhal potensial münaqişələrlə dolulu bir vəziyyətin qarşısını almaq imkanına malik olmaq üçün öz maraqlarının yalnız biznes məsələləri üzrə qərarlar qəbul etmək lazım olduğunu tanıyır;
- potensial münaqişələrin sahələri müəyyən edilib minimuma endirilməli və ciddi bir müstəqil nəzarət altına cəlb edilməlidir

- effektiv korporativ idarəetmə sistemi işçilərin və vəzifəli şəxslərin səlahiyyətlərinin aydın bölgüsünü tələb edir ki, maraqların münaqişəsinə səbəb olan vəziyyətlər istisna edilsin

**329.** Bunlardan hansı münaqişə elementidir?

- ✓ maraqların və dəyərlərin uzlaşması
- güc və asılılıq arasında nisbət
- sosial-emosional münasibət
- sosial-ictimai səbəblər
- işgüzar münasibətlər

**330.** Bunlardan hansı struktur dəyişikliyinə aid deyil?

- ✓ mükafatlandırma sisteminin təkmilləşdirilməsi
- Düzgün cavab yoxdur.
- bölmələrin yenidən qurulması
- münaqişə komissiyasının yaradılması
- təşkilati strukturun dəyişdirilməsi

**331.** Bunlardan hansı struktur dəyişikliyidir?

- ✓ qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi
- Düzgün cavab yoxdur
- məqsədlərin qoyulması prinsipi
- heyətin öyrədilməsi
- resursların artırılması

**332.** Münaqişələrdə baş verən ziddiyyətləri müsbət hal kimi nə vaxt qiymətləndirmək olar?

- münaqişə destruktiv səciyyə daşdıqanda
- obyektiv
- Düzgün cavab yoxdur
- subyektiv münaqişələr olanda
- ✓ münaqişə konstruktiv səciyyə daşdıqanda

**333.** Qəribə sosioloqlar münaqişəni necə qiymətləndirirlər?

- tənzimləmə vasitəsi kimi
- təzahür faktoru kimi
- ✓ sosial inkişafın zəruri faktoru kimi
- Düzgün cavab yoxdur
- güc və asılılıq faktoru kimi

**334.** Bunlardan hansı münaqişələrin yaranmasının təşkilati-idarəetmə ilə bağlı səbəb deyil?

- ✓ Düzgün cavab yoxdur
- idarəetmənin gedişi ilə bağlı səbəblər
- şəxsi-funksional səbəblər
- funksional-təşkilati səbəblər
- struktur-təşkilati səbəblər

**335.** Dolayı iştirakçılar necə xarakterizə olunurlar?

- ✓ rollarına uyğun davranış ilə
- münasibətdə tutduğu mövqeyə görə
- düzgün cavab yoxdur
- qarşıya qoyduğu məqsəd ilə
- qrupun maraqları ilə

**336.** Bunlardan hansı münaqişə elementi deyil?

- ✓ düzgün cavab yoxdur
- münaqişəli qarşılıqlı təsirin taktika və strategiyası
- iştirakçıların fərdi xüsusiyyətləri
- xarici mühitin xarakteri
- maraqların və dəyərlərin qarşılıqlı uyğunsuzluğu

337. Aşağıdakılardan hansı münaqişənin müsbət cəhətidir?

- işgüzar münasibətlərin çətinliklə bərpa olunması
- emosional və maddi itkilər
- tərəflər arasında əməkdaşlıq səviyyəsinin aşağı düşməsi
- münaqişəyə həddindən artıq aludəçilik
- ✓ tərəflər arasında gərginliyin aradan qaldırılması

338. Bunlardan hansı münaqişənin mənfi cəhətidir?

- itaətkarlıq sindromunun aradan qaldırılması
- qarşı tərəf barədə yeni informasiyaların toplanması
- tərəflər arasında gərginliyin aradan qaldırılması
- ✓ düzgün cavab yoxdur
- qarşı tərəfin imkanlarının qiymətləndirilməsi

339. Bunlardan hansı münaqişənin tənzimləmə tərzidir?

- laqeydlik
- ✓ əməkdaşlıq
- aqressivlik
- meyllilik
- məsuliyyətlik

340. Bunlardan hansı münaqişə səbəbidir?

- ✓ işçilərin hüquq və vəzifələrinin qeyri-dəqiq ayrılması
- fərdlərə təsir strukturunu müəyyənləşdirmək
- qeyri-müəyyənlik dərəcəsinin azaldılması
- sosial-ictimai səbəblər
- sosial-texniki səbəblər

341. Bunlardan hansı münaqişənin əsas mərhələlərindən biri deyil?

- nəticənin təsviri
- münaqişənin dərk edilməsi
- açıq-aşkar münaqişənin təzahürü
- ✓ Düzgün cavab yoxdur
- münaqişənin həlli

342. Münaqişələr nə üçün idarə olunmalıdır?

- Düzgün cavab yoxdur
- planlı olduğu üçün
- ✓ dağıdıcı olduğuna görə
- həqiqəti aşkara çıxardığı üçün
- siyasi xarakter daşdığına görə

343. Aşağıdakılardan hansı münaqişə modeli deyil?

- insident
- münaqişənin mümkünlüyü
- münaqişənin əsası

- ✓ Düzgün cavab yoxdur
- münaqişəyə reaksiya

344. Bunlardan hansı tənzimləmə metoduna aid deyil?

- avtoritar metod
- Düzgün cavab yoxdur
- integral həll metodu
- ✓ destruktiv səciyyə
- danışıqlar

345. Konstruktiv münaqişələr vaxtında öz həllini tapmayanda hansı münaqişəyə çevrilir?

- ✓ destruktiv münaqişəyə
- Düzgün cavab yoxdur
- subyektiv münaqişəyə
- perspektiv münaqişəyə
- obyektiv münaqişəyə

346. Bunlardan hansı destruktiv münaqişəyə aiddir?

- ✓ rəhbər işçinin etik normaları pozması
- əməyin təşkilindəki çatışmamazlıq
- əmək haqqının az olması
- Düzgün cavab yoxdur
- resursların çatışmaması

347. Bunlardan hansı münaqişə elementi deyil?

- ✓ Düzgün cavab yoxdur
- xarici mühitin xarakteri
- maraqların qarşılıqlı uyğunsuzluğu
- təsir üçün güc vasitələrindən istifadə
- iştirakçıların fərdi xüsusiyyətləri

348. Münaqişələrdə danışıqları effektiv şəkildə aparmaq üçün tərəfdaşa nə lazımdır?

- ✓ ünsiyyət və müzakirə aparmaq bacarığı
- təşkilati strukturun dəyişdirilməsi
- münaqişə komissiyasının yaradılması
- Düzgün cavab yoxdur
- mükafatlandırmadan istifadə

349. Statik modeldə tərəflər arasında münasibətlər necə analiz olunur?

- ✓ sistemli
- səmimi
- əsaslandırılmış
- düzgün cavab yoxdur
- qarşılıqlı

350. Aşağıdakılardan hansı nəzəriyyədə baxılan münaqişə modelindən biridir?

- ✓ statik
- struktur
- bütöv
- analitik
- klassik

351. Aşağıdakılardan hansı münaqişənin əhəmiyyətindən biridir?

- √ dialektik xarakter daşınması
- sosial bərabərsizlik
- münaqişənin daimiliyi
- düzgün cavab yoxdur
- münaqişə qaçılmazdır

352. Münaqişə nədir?

- düzgün cavab yoxdur
- insan varlığını inkar edən faktordur
- sabitlik prosesidir
- mənafelərin nöqsanıdır
- √ bir araya sığmayan tərəflərin toqquşmasıdır

353. Təşkilat nə vaxt sağlam hesab olunmur?

- √ adamlar qarşıdurmadan qaçanda
- nəticələr düzgün olmayanda
- ilkin hadisələr baş verəndə
- düzgün cavab yoxdur
- təşkilati struktur dəyişəndə

354. Təşkilatda münaqişə idarə olunmazdırsa, bu nəyə gətirib çıxara bilər?

- √ konfrantasiyaya
- rotasiyaya
- udenifikasiya
- düzgün cavab yoxdur
- kommunikasiyaya

355. Aşağıdakılardan hansı münaqişənin səbəblərindəndir?

- √ sosial-demoqrafik səbəblər
- sosial-ictimai səbəblər
- sosial-tədqiqat səbəblər
- Düzgün cavab yoxdur
- sosial-texniki səbəblər

356. Bunlardan hansı münaqişəyə səbəb deyil?

- √ sosial-texniki səbəblər
- sosial-psixoloji səbəblər
- sosial-demokratik səbəblər
- Düzgün cavab yoxdur
- sosial-iqtisadi səbəblər

357. Münaqişəli situasiyada iştirak menecerin iş vaxtının neçə faizini tutur?

- √ 20%-ni
- 10%-ni
- 25%-ni
- Düzgün cavab yoxdur
- 30%-ni

358. Rəhbər iş vaxtını təxminən neçə faizini gizli və aşkar ziddiyyətlər mühitində keçirir?

- √ 70-80%-ni
- 40-50%-ni
- 60-70%-ni



- Düzgün cavab yoxdur
- 50-60%-ni

**359.** Münaqişələrin tipi və formaları öz təbiətinə görə necə olur?

- ✓ gizli münaqişə
- xüsusi konflikt
- ümumi konflikt
- Düzgün cavab yoxdur
- təşkilati münaqişə

**360.** Bunlardan hansı münaqişə növü deyil?

- ✓ perspektiv
- subyektiv
- konstruktiv
- destruktiv
- obyektiv

**361.** Bunlardan hansı tənzimləmə metodudur?

- ✓ avtoritar metod
- demokratik metod
- normal metod
- Düzgün cavab yoxdur.
- liberal metod

**362.** Bunlardan hansı münaqişənin əsas mərhələsidir?

- ✓ nəticənin təsviri
- giriş və nəticə
- birbaşa nəticə
- Düzgün cavab yoxdur.
- arbitraj

**363.** Bunlardan hansı münaqişənin həlli üsuludur?

- ✓ bütün cavablar doğrudur
- birbaşa danışıqlar
- vasitəçilik
- arbitraj
- prinsipial razılaşma

**364.** Aşağıdakılardan hansı münaqişələrin həlli üsullarından biri deyil?

- ✓ münaqişənin dərk edilməsi
- məhkəmə prosesi
- arbitraj
- vasitəçilik
- birbaşa danışıqlar

**365.** İdarəetmə etikasına adı altında nə nəzərdə tutulur?

- fərdi mənəvi davranışlar
- rəhbər işçinin siması
- ✓ bəlli hərəkət və normalar
- müxtəlif əxlaq təzahürləri
- sosial hərəkətlər

**366.** Hər bir idarəetmə sistemində işgüzar etikanın hansı sistemi fəaliyyət göstərir?

- √ tənzimləmə mexanizmləri
- düzgün cavab yoxdur
- dini dünyagörüşü
- tərəfdaşlara olan münasibət
- maddi sərvətlərin miqdarı

**367.** Təşkilatın bazis dəyərləri nəyi təşkil edir?

- √ davranış normalarına əsaslanan təşkilati mədəniyyətin üst qatını
- düzgün cavab yoxdur
- şəxsi dəyərləri
- kollektiv dəyərlərini
- səmərəlilik, yeniliyə hazır olmaq

**368.** Nə vaxt menecerdə mühakimə üçün əsas çatmayacaq?

- məsuliyyətsizlik çox olanda
- düzgün cavab yoxdur
- √ şəxsi dəyərlər kifayət qədər aydın deyilsə
- əmək haqqı az veriləndə
- nizam-intizam olmayanda

**369.** Dəyərləri mövcud vaxta uyğun gəlməyən menecerlər ...

- stressə olurlar
- iş üçün əlverişli şərait yarada bilmir
- ətrafdakılara birbaşa təsir edə bilmir
- vaxtdan səmərəli istifadə edə bilmirlər
- √ şəxsi keyfiyyətin silinməsi ilə məhdudlaşırlar

**370.** İdarəetmə etikasını necə qurulur?

- daimi mənəvi hisslər, mənəvi pozisiya, mənəvi vərdişlərin inkişaf etdirilməsinə nəzarət
- düzgün cavab yoxdur
- √ əmək kollektivi arasında mənəvi məqsəd və motivi yüksəltmə təminatı əsasında qurulur
- mənəviyyətin inkişaf konsepsiyası
- bəşəriyyətin mənəvi sağlamlığı ilə

**371.** Motiv anlayışı nədir?

- √ hər hansı mənəvi məqsədə nail olmaq üçün hər hansı bir hərəkətin etmək istəyidir
- bütün cavablar düzgündür
- davranışa təsir edən xarici amildir
- hərəkətə başlamanın daxili dərk edilməsidir
- mənəvi iddiadan həqiqi qərar verməyə imkan verən aktdır

**372.** İnzibati etikanın mövcudluğu üçün vacib məhdudiyyət hesab olunur?

- √ mənəvi düşünmə obyektini kimi təşkilat və ya rəhbərlik tam şəkildə hesab olunmalıdır
- siyasi situasiya
- prestij
- əmək haqqı
- mənəvi düşünmə obyektini kimi təşkilat və ya rəhbərlik ayrı-ayrı şəkildə hesab olunmalıdır

**373.** Əxlaq kodeksinin məqsədi nədir?

- yerli idarəetmə orqanlarının inzibatçıları onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında göstəriş verir
- yerli idarəetmə orqanlarının inzibatçıları onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında treninq keçirir
- yerli idarəetmə orqanlarının inzibatçıları onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında maliyyə hesabatı verir

- ✓ yerli idarəetmə orqanlarının inzibatçılarını onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında məsuliyyəti barədə xəbərdarlıq edir
- yerli idarəetmə orqanlarının inzibatçılarını onların vətəndaşları, seçilən vəzifəli şəxslər və öz kolleqalar qarşısında şifahi məlumat verir

**374.** Aşağıdakılardan hansı idarəetmə etikası altında nəzərdə tutulur?

- tabelikdə zəiflik
- ünsiyyətdə mülayimlik
- temperament
- nəzarət və zəriflik
- ✓ rəhbər işçinin siması

**375.** Etik sistemin tənzimlənməsində idarəetmənin hansı metodları mühüm rol oynayır?

- ✓ iqtisadi, inzibati, sosial-psixoloji
- analitik-təhlil
- müqayisəli-təhlil
- statistik
- düzgün cavab yoxdur

**376.** Kodeksdə tam əskini tapmamışdır

- ✓ maddi sərvətlərin miqdarı
- şirkətin məqsədi
- tərəfdaşlara olan münasibət
- davranış qaydaları
- qlobal dəyərlər

**377.** Rəhbərin kollektiv üzvlərinə qarşı ədalətsiz münasibəti nəyi pozur?

- siyasi prosesi
- düzgün cavab yoxdur
- ✓ onun tamlığını və birliyini
- partnyorun maraqlarını
- iqtisadi prosesi

**378.** Etik Məcəllə bu məqsədi güdmür?

- ✓ ədalətli mühakiməni əvəz etmək
- düzgün cavab yoxdur
- Məcəllədə əks olunan məqamlardan təşkilatın işgüzar nüfuzu asılıdır
- Etik Məcəllə bütün işçilərə aiddir
- məqsədə nail olmaq üçün təşkilatda davamlı struktur yaradır

**379.** Uğurlu idarəetmənin müasir konsepsiyası hansı dəyərlərə istiqamətlənir?

- ✓ səmərəlilik, yeniliyə hazır olmaq
- düzgün cavab yoxdur
- təşkilatın bazis dəyərlərinə
- kollektiv dəyərlərə
- şəxsi dəyərlərə

**380.** Mənəvi imic nədir?

- işçilərin insanlara, material və mənəvi dəyərlərə keyfiyyət baxımından xarakteristikasıdır
- bütün cavablar düzgündür
- ✓ işçinin mənəvi simasının məqsədli formalaşdırılmasıdır
- bu peşəkar borcun əks tərəfidir, işçinin mənəvi gücünün ölçmə meyarıdır
- dövlət və cəmiyyətə xidmət etmənin daxili və xarici məcmusudur

**381.** Əməyin motivasiyası nədir?

- işçilərin insanlara, material və mənəvi dəyərlərə keyfiyyət baxımından xarakteristikasıdır
- bütün cavablar düzgündür
- √ dövlət və cəmiyyətə xidmət etmənin daxili və xarici məcmusudur
- bu peşəkar borcun əks tərəfidir, işçinin mənəvi gücünün ölçmə meyarıdır
- işçinin mənəvi simasının məqsədli formalaşdırılmasıdır

**382.** Struktur etikası nədir?

- sərbəst fikirlər söyləyə bilirlər
- şəxsi mühakimə yeridə bilirlər
- √ əxlaqi mühakimənin obyektə təşkilat və ya rəhbərlik olmalıdır
- rəhbərlik və işçilər ayrı-ayrı qərarlar verir
- əxlaqi mühakimənin obyektə təşkilat və ya rəhbərlik olmamalıdır

**383.** “Bitərəfli etikası” konsepsiyası nədir?

- √ idarə olunanlar öz rəhbərliyinin göstərişlərinin yerinə yetirilməsidir
- şəxsi dəyərlər tətbiq edilir
- şəxsi mühakimə yeridə bilirlər
- müstəqil fikirlər söyləyə bilirlər
- rəhbərlərin idarə olunanların göstərişlərinin yerinə yetirilməsidir

**384.** Kodeks nədir?

- √ şirkəti bütün dünyada tanıdan direktiv sənəd
- etik nəzəri təlim
- maddi sərvət
- imza nümunəsi
- təlimat

**385.** Müasir idarəetmə şəraitində müvəffəqiyyət nə zaman təmin edilə bilər?

- √ rəhbər kollektivdə sağlam və əlverişli psixoloji mühit yaradanda
- düzgün cavab yoxdur
- gəlirin artmasında fəal olanda
- məhsul və xidmətin keyfiyyətini yaxşılaşdıranda
- rəhbər yüksək etikaya malik olanda

**386.** İnzibati etika nədir?

- √ təşkilatlarda əxlaq prinsiplərinin vəzifəli şəxslərin davranışlarına tətbiq olunmasıdır
- Təbəçilik qanunlarının məcmusudur
- Etika qaydalarının məcmusudur
- İerarxiya prinsiplərə riayət edilməsidir
- təşkilatlarda əxlaq prinsiplərinin vəzifəli şəxslərin davranışlarına tətbiq olunmamasıdır

**387.** Nəticə nə vaxt mənfi olur?

- √ dəyərlər və davranış səviyyəsi üst-üstə düşmürsə
- maliyyə hesabatı səhv olanda
- balans düzgün işlənilməyəndə
- düzgün cavab yoxdur
- rəhbər və işçi ayrı-ayrı qərarlar verəndə

**388.** Bunlardan hansı haqsız rəqabətin fəsadlarından biri deyil?

- √ vicdanlı iş praktikası
- istehlakçıların itirilməsi

- əlavə mənfəətin digər şirkətlər tərəfindən əldə edilməsi
- şirkətin təkmilləşmə stimulyundan məhrum edilməsi
- dövlətin zərər çəkməsi

**389.** Humanistlərin nəzəriyyəsinə əsasən insan... 1. iki qüvvədir 2. təbiətin tacıdır 3. maddi varlıqdır 4. iqtisadi mənbədir 5. yaradılışın mərkəzidir

- √ 2, 5
- 3, 4
- 1, 5
- 2, 4
- 1, 2

**390.** Biznes etikası və əxlaq aşağıdakı şüarlarla xarakterizə oluna bilər?

- √ mənfəət hər şeydən yuxarıdır, şərəf isə mənfəətdən də yuxarıdır
- biznes mənfəət üçün təşkil olunur, əxlaq isə işdə təzahür edir
- mənfəət və əxlaq hər ikisi vacib amildir
- düzgün cavab yoxdur
- mənfəət zəruri məqsəddir, əxlaq isə mənəvi borc

**391.** Vicdan nədir?

- √ mənəvi-psixoloji özünüidarəetmə mexanizmidir
- bu pisliliyin subyektiv seçilməsidir
- sevmək, rəhm, ehtiram, utancsızlıq, vicdan, nifrət, hirs və s. aiddir
- bu öz əməllərini, mptivini və mənəvi keyfiyyətlərini tənbeh edir
- bu instinktlərin qalıqları, psixoloji kompleksləri və digər fenomenlər

**392.** Aşağıdakılardan hansı mənəviyyatın strukturunun elementi hesab olunmur?

- √ təbiət hadisələrinə münasibət
- mənəvi ideal
- böyükklərlə münasibət
- anlayışlı olmaq
- mənəvi norma

**393.** İndividual məsuliyyətlik prinsipi nədir?

- √ bu insana ictimai etikanın təsiridir
- hər bir insanın hardasa başqa sistemlə uyğun olan etik prinsipləri var
- kasıblılıq bərabərlik psixologiyası ilə bərabər tutulur
- bütün insanlar bərabər hüquqlu yaranır
- biznesin bütün nümayəndələrinin hərəkətlərinin bir istiqamətli olması

**394.** İslam firmasının xüsusiyyətini qeyd edin:

- √ bütün variantlar doğrudur
- firma fırıldaçılıq və aldatmadan istifadə etmədən, açıq rəqabət şəraitində mənfəət əldə edir
- firma ümumi gəlirlərin ümumi xərclərə bərabər olduğu şəraitdə fəaliyyət göstərir
- şirkət sosial məsuliyyət daşıyır
- şirkət öz fəaliyyətini şəriət və etik qaydaları ilə məhdudlaşdırır

**395.** “Ford Motors” kompaniyasının dəyəri 3 anlayışda ifadə olunur. Aşağıdakılardan hansı bu kompaniyanın dəyəri deyil?

- √ istehsal
- əmtəə
- mənfəət
- düzgün cavab yoxdur
- xalq

396. Dəyərlər sistemini hansı tədqiqatçı alicənablıq və böyük mənfəətlərin kəşimə nöqtəsi adlandırmışdır?

- √ Ç.Çempi
- D.Polza
- Russo
- A.Smit
- Fostom

397. Amerika tədqiqatçısı Ç.Çempinin yazdığı kimi, dəyərlər sistemi ...

- √ əxlaq sferasında bizim noviqasiya alətimizdir
- əxlaqı qiymətləndirən ölçü vahididir
- ən vacib şərtidir
- tənziyyəkdir
- tərbiyə vasitəsidir

398. Mövcud qanunvericilikdə əsas dəyişikliklər nəyi təmin etmişdir?

- potensialı
- düzgün cavab yoxdur
- √ şəffaflığı
- sərbəstliyi
- haqsız rəqabəti

399. Bunlardan hansı anti-inhisar qanunvericiliyinin pozulması deyil?

- √ vicdanlı iş praktikası
- gizli sövdələşmə
- qiymət siyasətinin uzlaşdırılması
- inhisarların yaradılması
- bazarın bölüşdürülməsi

400. Xoman sahibkarın cavabdehliyini belə ifadə edir:

- √ cavabdehlik – cavab vermək deməkdir
- cavabdehlik – ədalətlikdir
- cavabdehlik – qayda və qanundur
- mənəviyyəti olan insan cavabdeh olmalıdır
- cavabdehlik – sosial məsuliyyətdir

401. Quranda deyilir ki, həqiqi islam ədaləti bərqərar edərsə... 1. hakim rüşvətxorluqdan uzaq olmalı 2. korrupsiya olmaz 3. əxlaqa zidd hərəkətlər olmaz 4. dini mədəni dəyərlər tapdanmaz 5. məhkəməyə cəlb olunmuş insanların qüdrətindən qorxmamalıdır

- √ 1, 5
- 2, 3
- 3, 4
- 4, 5
- 1, 2

402. Quran və şəriət qısa formada nəyi əhatə edir?

- √ qərb işgüzar etikası tərəfindən nəzərdən keçirilən bütün aspektləri
- şəxsi dəyərləri
- dini, mədəni, maddi, ideoloji aspektləri
- düzgün cavab yoxdur
- əxlaq kodeksini

403. “İnsan təbiətin tacıdır, yaradılışın mərkəzidir” cərəyanının nümayəndəsi deyil:

- √ Veber
- Bekon
- Şekspir
- Kopernik
- Monteyn

404. Xüsusi sahibkarlar nə vaxt bütün ləyaqətini itirirlər?

- √ maliyyə dünyasında söhbət biznesin genişləndirilməsindən düşəndə
- müqaviləni pozanda
- yerlilərinə üstünlük verərkən
- düzgün cavab yoxdur
- kəmiyyətə üstünlük verəndə

405. Xüsusi sahibkarlar nə vaxt bütün ləyaqətini itirirlər?

- √ yeni bazarların tutulmasından söhbət düşən kimi
- korrupsiya haqqında məlumatlanaraq
- problemə əhəmiyyət verməyəndə
- düzgün cavab yoxdur
- yerlilərinə üstünlük verərkən

406. Biznesdə əxlaq təməllərinin tətbiqində şübhənin çox hissəsini nə təşkil edir?

- √ müqavilə öhdəliklərinin yerinə yetirilməməsi
- etik normaların olmaması
- məxfi informasiyaların çoxluğu
- saysız-hesabsız problemlər
- şəxsi mühakimənin yürüdülməsi

407. Bizim biznesmenlər üçün nə xarakterikdir?

- √ etik və əxlaqi davranış əsaslarının həddən artıq aşağı səviyyəsi
- şəxsi dəyərlərə əhəmiyyət verilməsi
- eqoistlik
- düzgün cavab yoxdur
- keyfiyyətsiz məhsul istehsalı

408. İslamda qadağan olunan biznes növlərini qeyd edin:

- √ bütün variantlar doğrudur
- opsiya və fyuçerslər
- qanunsuz malların istehsalı və ticarəti
- inhisarizmin yaradılması, satıcıların bir –biri ilə sövdələşməyə girərək əmtənin qiymətinin qaldırılması
- sələm

409. Aşağıdakılardan hansı bənd ədalətin konsepsiyası hesab olunmur?

- √ maliyyə
- liberal
- demokratik
- elitər
- eqalitar

410. İradə nədir?

- √ insana yaxşılıq və ya pislili seçməyə imkan verən özünü determinasiya etmək
- bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
- bura sevmək, rəhm, ehtiram, utanlıq, vicdan, nifrət, hirs və s. aiddir
- bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir

- mənəvi-psixoloji özünüidarəetmə mexanizmidir

**411.** Utanqacılıq nədir?

- bu pisliliyin subyektiv seçilməsidir
- √ Bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
- subyektin müəyyən edilmiş hissiyyatların, iradəsinin, normaların, prinsiplərin, ideyaların vasitəsilə dünyada pislilikləri və yaxşılıqların vəhdətidir
- bu instinktlərin qalıqları, psixoloji kompleksləri və digər fenomenlər
- bura sevmək, rəhm, ehtiram, utanlıq, vicdan, nifrət, hirs və s. aiddir

**412.** Mənəvi idrak nədir?

- √ subyektin müəyyən edilmiş hissiyyatların, iradəsinin, normaların, prinsiplərin, ideyaların vasitəsilə dünyada pislilikləri və yaxşılıqların vəhdətidir
- bu pisliliyin subyektiv seçilməsidir
- bura sevmək, rəhm, ehtiram, utanlıq, vicdan, nifrət, hirs və s. aiddir
- bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
- bu instinktlərin qalıqları, psixoloji kompleksləri və digər fenomenlər

**413.** Əməkdaşlığın qarşılıqlı münasibət etikasına aşağıdakılardan nəyi tənzimləmir?

- √ təchizatın həcmi
- rəqabət müharibəsinin yazılmamış qanununu
- işgüzar etiketini
- rəqiblərin etikasını
- danışıqların aparılmasını

**414.** Aşağıdakılardan hansı bənd həkimin qeyri-etik münasibəti hesab olunur?

- √ xəstəyə onun anomaliyası haqqında kobud məlumatlandırılması
- xəstənin sağaldılması məqsədilə dərman preparatlarının təyini
- xəstənin ümumi vəziyyətinin pisləşməsi ilə əlaqədar onun hospitala yatırılması
- pulsuz müayinə
- diaqnozun müəyyən edilməsi üçün obyektiv muayinələrin təyini

**415.** Aşağıdakı sadalanan variantlardan hansı düzgün deyil?

- √ ali etika- burada ancaq “praktiki etika”dan istifadə olunur
- ali etikada iqtisadi etika, siyasi etika, biotibbi etika nəzərdən keçirilir
- ali etika –müasir,aktualdır
- ali etika- perspektivli
- ali etika- çoxlu şəkildə, intensiv dəyişən biliklər mühitidir

**416.** Ritorika nədir?

- √ natiqlik
- heç danışmayan
- heç danışmayan
- oxumaq
- çoxdanışan

**417.** Deonik etikasına nə deməkdir?

- √ burda mərkəzdə hüquq anlayışıdır
- mənəvi davranışın intuitiv qiymətləndirilməsi üçün istifadə olunur
- bir neçə hərəkətlərin amoral olmasını açıqlayır
- “ictimai səmərəlilik”
- maksimal səmərəlilik effekti



418. İqtisadi məqsədyönlülük nə deməkdir?

- √ biznesin bütün nümayəndələrinin hərəkətlərinin bir istiqamətli olması
- bu insana ictimai etikanın təsiridir
- biznesin innovativ təbiəti ilə müəyyən edilir
- qeyri-standart situasiyalarda təsir göstərir
- hər bir insanın hardasa başqa sistemlə uyğun olan etik prinsipləri var

419. Utilitarizm nə deməkdir?

- √ maksimal səmərəlilik effekti
- maksimal deffekt
- minimal deffekt
- sürət
- minimal effekt

420. Aşağıdakılardan hansı ən mühüm dindarlıq əlaməti deyil?

- √ düzgün cavab yoxdur
- zülm etməmək
- ədalətli olmaq
- allaha və onun peyğəmbərlərinə inanmaq
- səmimi olmaq

421. İslam mühakimə edir:

- √ korrupsiyanı
- şan-şöhrəti
- təbiəti
- cəmiyyəti
- var-dövləti

422. Humanizm prinsipi hansı dövrdə meydana çıxmışdı?

- √ intibah
- orta əsr
- yeni dövr
- düzgün cavab yoxdur
- antik

423. Bunlardan hansı biznesin əsası deyil?

- √ düzgün cavab yoxdur
- qarşılıqlı faydalı şəkildə fəaliyyət göstərmək
- partnyor münasibətlərini inkişaf etdirmək
- ləyaqətlilik
- ədalətlilik

424. Tez-tez biznesmenləri cinayətə sürükləyir:

- düzgün cavab yoxdur
- saymamazlıq
- məsuliyyətsizlik
- mənəviyyətsizlik
- √ ən kəskin rəqabət

425. İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələrin biznesində olan ortaq cəhət hansıdır?

- √ elementar ləyaqətsizlik
- etik qaydaların məcmusu

- mənfəət norması
- düzgün cavab yoxdur
- şəxsi mühakimənin yürüdülməsi

426. Müasir biznesmenlərin hansı etikası bizdə hələki formalaşmamışdır?

- √ qüsursuz
- müstəqil
  - inzibati
  - səmərəli
  - bitərəflik

427. Rəqabət mübarizəsində düzgünlük, dürüstlük lazımdır mı?

- √ düzgünlük, dürüstlük əsasdır
- mübarizədə yalan danışmaq olar, əks halda uduzmaq ehtimalı artır
  - rəqibləri istənilən yolla aradan götürmək lazımdır
  - bütün variantlar doğrudur
  - əsas deyil, çünki əsas- mənfəətdir

428. Şəxsin mənəvi davranışın formalaşmasına təsiri nədir?

- √ bütün variantlar doğrudur
- şəxsin dünyagörüşü
  - şəxsin mənəvi dəyərləri
  - şəxsin hərəkətləri
  - şəxsin fikirləri

429. Hansı müqaviləyə islam biznesində qadağa qoyulub:

- √ bütün variantlar doğrudur
- cari bazar (dəqiq) qiyməti olmayan malların satışı
  - ətraflı təsviri olmayan malların satışı
  - alıcının malı yoxlamaq mümkün olmayan malların satışı
  - yüksək riskli müqaviləyə (opsion və fyuçerslər)

430. Şəriət ilə qadağan olunan fəaliyyətləri qeyd edin:

- √ bütün variantlar doğrudur
- sənaye casusluğu
  - kommərsiya sirlərinin açılması
  - sələm
  - korrupsiya

431. Vicdan nədir?

- √ insanın nəliyyətlərinin avtoritet hesabına xarici əməllərinin cəmiyyət tərəfindən qəbuludur
- şəxsiyyətin müstəqilliyi və özünütəminatın əks olunması
  - insanda özünün və ya başqasının keyfiyyətlərinin yüksək qiymətləndirilməsi
  - bu öz əməllərini, motivini və mənəvi keyfiyyətlərini tənbeh edir
  - özünə hörmət, öz dəyərini daxili inam

432. Aşağıdakılardan hansı bənd ədalətin forması hesab olunmur?

- √ diskriminasiya
- nisbilik
  - tarixi
  - ümum insani
  - tamamilə mənəvi dəyər

433. Dəqiqlik nədir?

- √ zamanı, vaxtı dəyərləndirə bilən qeyri-vacibliliyi mədəni saymayan insanlardır
- tərbiyəli insanın göstəricisidir-onun davranışı, ətraf mühitə uyğunlaşmasıdır
- tərbiyəsiz insanın əlamətidir
- bütün cavablar düzgündür
- işgüzar və şəxsi münasibətlərdə riayət olunması hədd hissiyatıdır

434. Taktiklik nədir?

- √ işgüzar və şəxsi münasibətlərdə riayət olunması hədd hissiyatıdır
- zamanı, vaxtı dəyərləndirə bilən qeyri-vacibliliyi mədəni saymayan insanlardır
- tərbiyəsiz insanın əlamətidir
- bütün cavablar düzgündür
- tərbiyəli insanın göstəricisidir-onun davranışı, ətraf mühitə uyğunlaşmasıdır

435. Ədalətlik etikası nədir?

- √ burada əsas dəyər insani bərabərlikdir
- mənəvi davranışın intuitiv qiymətləndirilməsi üçün istifadə olunur
- bir neçə hərəkətlərin amoral olmasını açıqlayır
- “ictimai səmərəlilik”
- maksimal səmərəlilik effekti

436. Tarixi, milli mentalitetə və mədəni dəyərlərə əsaslanan cəmiyyətdə möhkəm qaydaların riayət olunmasına nə deyilir?

- √ mənəviyyat
- kommunizm
- sosializm
- bütün cavablar düzgündür
- humanizm

437. İşgüzar nahar zamanı sahib və sahibə düzbucaqlı masanın ortasında əyləşmişdilər. Bu halda, şərəfli yer olacaq:

- √ sahibənin sağ tərəfi
- sahibinin sol tərəfi
- sahibənin sol tərəfi
- bütün variantlar doğrudur
- sahibinin sağ tərəfi

438. İşgüzar ritorikada (bəlağət elmində) hansı şifahi təsir prinsipi istifadə olunur:

- √ ambisiyalıq
- əlverişlilik
- ifadəlilik
- intensivlik
- assosiativlik

439. Aşağıdakılardan hansı kommunikasiya effekti yaratmır:

- √ həyata keçirilməsi təsiri
- fasilə təsiri
- istirahət təsiri
- ilk ifadələr təsiri
- vizual imic təsiri

440. Aşağıdakılardan hansı etikətin tələbi deyil:

- √ kobudluq
- ədəb

- təvazükarlıq
- məcburilik
- nəzakət

**441.** Mənəvi düzgün tanınan hərəkəti etməyə insanın qabiliyyətsizliyi necə adlanır?

- √ əxlaqlı zəiflik
- əxlaqlı ümitsizlik
- mənəvi ümitsizlik
- bütün variantlar doğrudur
- əxlaqlı xəstəlik

**442.** Etiketnin növlərini göstərin:

- √ bütün variantlar doğrudur
- diplomatik etiket
- hərbi etiket
- ümumvətəndaş etiketi
- işgüzar etiket

**443.** Bilavasitə həyəcanlar formasında özünü birüzə verən subyektiv psixoloji vəziyyətlərin xüsusi sinifi necə adlanır?

- etiket qaydaları
- √ emosiyalar
- etik normalar
- mənəvi quraşdırmalar
- bütün variantlar doğrudur

**444.** Biznes əxlaqının əsas prinsiplərinə aiddirlər:

- √ bütün cavablar doğrudur
- dürüstlük, sözə və bağlanmış müqaviləyə sədaqət
- etibarlılıq və qarşılıqlı etibar.
- sosial məsuliyyətin prinsipi
- qanuna hörmət

**445.** Verbal olmayan ünsiyyət nişanlarını göstərin:

- √ bütün variantlar doğrudur
- jestlər
- mimika
- intonasiya
- pozalar və baxışlar

**446.** Hansı ölkə etiketin vətəni hesab edilir?

- √ İtaliya
- İngiltərə
- Almaniya
- Rusiya
- Fransa

**447.** Biznesdə hazır dil vasitələri olan frazeoloji cümlələr necə adlanır?

- √ etiket düsturu
- mənəvi düstur
- müvəffəqiyyətin düsturu
- bütün variantlar doğrudur
- riyazi düstur

448. Öz işgüzar partnyoruna məktub yazmaq üçün nəyə malik olmaq arzu olunandır:

- √ bütün variantlar doğrudur
- öz firma zərfi, hansında ki, blankda göstərilmiş rekvizitlər təkrarlanır
- müasir ofis təchizatı
- göndərilmiş məktubların surətlərini saxlamaq
- şəxsi firma blankı

449. Vəzifəli şəxslər tərəfindən hər hansı bir təbrikə cavab olaraq göndərilən biznes bülletenlərinin növü hansıdır:

- √ təşəkkür məktubları
- vizit kartı
- zəmanət məktubu
- düzgün cavab yoxdur
- şikayət

450. İşgüzar yazışmaların növlərinə daxil deyil:

- √ hədə-qorxu məktublar
- göndəriş məktublar
- təsdiq məktublar
- düzgün cavab yoxdur
- bildiriş məktublar

451. Mühüm rəsmi sənədlərin yaradılması və ötürülməsi prosesin qarşılıqlı qrup, əlaqə və ya ictimai müsahibəsində çıxışa nə deyilir:

- √ kommunikasiya
- konsolidasiya
- konsessiya
- kommersiyalaşdırma
- qarşılıqlı

452. Vizual ünsiyyət vasitələrinə aid edilmir:

- √ intonasiya
- gözün ifadəsi
- duruş
- üzün ifadəsi
- kinetika

453. Sərəncamın formalarını göstərin:

- √ bütün variantlar doğrudur
- sual müraciətinin (rəftarının) forması
- xahiş
- "kəndüllü" forması
- əmr

454. Aşağıdakı hansı dəlil biznesdə yanlış davranışın səbəbi ola bilər?

- √ bütün variantlar doğrudur
- əminlik ki, bir halda ki, bu fəaliyyət şirkətə kömək edir, onda o şirkət də yumşaq yanaşacaq və hətta insanı qoruyacaq
- əminlik ki, bu fəaliyyət "təhlükəsizdir", çünki heç vaxt aşkar və elan edilməyəcək
- əminlik ki, bu fəaliyyət fərdin və ya korporasiyanın maraqlarına cavab verir və şəxsdən məhz belə hərəkətləri gözləyirlər
- əminlik ki, bu fəaliyyət etik və hüquq normalarının çərçivəsindən kənara çıxmır, yəni ki, o əslində qeyri-leqal və ya əxlaqsız deyil.

455. Aşağıdakılardan hansı müəssisənin intellektual mülkiyyətinə daxil edilir?

- √ bütün variantlar doğrudur
- patentlər

- istehsal sirri
- ticarət markası
- müəllif hüququ

**456.** Antiinhisar qanunvericiliyinin pozulmaları növlərini göstərin:

- inhisarların yaradılması
- bazarın bölüşdürülməsi
- gizli sözləşmə
- qiymət siyasətinin koordinasiyası
- ✓ bütün cavablar doğrudur

**457.** Lançın keçirilməsi vaxtı:

- ✓ saat 12-dən 13-ə qədər
- saat 8-dən 9-a qədər
- saat 17-dən 18-ə qədər
- saat 20-dən 21-ə qədər
- saat 15-dən 16-ya qədər

**458.** Birinci salamlamalıdır:

- ✓ kişi qadını
- xidməti iyerarxiyada daha yüksək pilləni tutan insan daha aşağı pillədə duran insanı
- otağa daxil olan, kim olursa olsun: kişi ya qadın
- qadın kişini
- yaşa görə böyük olan

**459.** Vyana beynəlxalq konqressi tərəfindən qəbul edilmiş qaydalar , ənənələr, şərtlilər toplusuna nə deyilir?:

- ✓ protokol
- kodeks
- etika
- doğru cavab yoxdur
- əxlaq

**460.** Etiketın əsas qaydalar bunlardır:

- ✓ nəzakət, ədəb, qanacaq, həssaslıq
- başgalarını düşünmək, ikiüzlülük, xəsislik
- əzmkarlıq, səbr, möhkəmlik, düzgünlik
- bütün variantlar doğrudur
- prinsipinin olmaması, mətanət, əzmkarlıq

**461.** Aşağıdakılardan hansı işgüzar danışıqların qaydası deyil:

- ✓ hər hansı bir informasiya mütləq doğru olmamalıdır
- sorğu hərəkətlərin ehtiva nəzərdə tutur
- sual cavab ümidi ilə verilir
- məlumatın doğru olması mütləqdir
- sizin tərəfdaşınız üçün bütün müvafiq lazım olan dəlillər verilmiş olmalıdır

**462.** Etiketın qaydalarına aid deyil?

- ✓ nəzakətsizlik
- həssaslıq
- qanacaq
- düzgün cavab yoxdur
- nəzakət

463. İşgüzar danışıqların keçirməsi planı özündə əks etmir?

- √ danışıqların iştirakçılarının şəxsi həyatının müzakirəsi üçün suallar
- iştirakçı heyəti
- müzakirə üçün suallar (məsələlər)
- danışıqların gedişatında qonaqlığın təşkilatı üçün məsuliyyətli şəxsi
- yer, tarixi və görüş vaxtı

464. İşgüzar ünsiyyət hansı formalarda reallaşır:

- √ bütün variantlar doğrudur
- işgüzar danışıqlar
- işgüzar müşavirələr
- açıq çıxışlar
- işgüzar söhbət

465. Nahar, hansında ki, dəvət edilmişlərdən hər biri özünə özü xidmət edir necə adlanır?

- √ furşet
- kokteyl
- lanç
- restoran
- bufet

466. Cəmiyyətdə və hər hansı insan tərəfindən qəbul olunmuş davranış qaydaları, münasibət forması necə adlanır:

- √ etiket
- əxlaq
- dəyər
- normalar
- etika

467. İşgüzar ünsiyyətin ən yayılmış forması:

- √ dialoq ünsiyyəti
- qrup tərəfindən ünsiyyət
- sükut
- dinləmə
- monoloq

468. İşgüzar ünsiyyətin spesifik xüsusiyyəti:

- √ nizama salınmış
- normaların və qaydaların yoxluğu
- “qəlbədən qəlbə” danışıq
- qeyri-formal
- vaxtda hədsizlik

469. Müasir milli sahibkarlıq mühitində mövcud olan etik norma və prinsiplər özündə nəyi əks etdirir?

- √ avtoritar iqtisadiyyatdan miras qalmış davranış stereotiplərinin özünəməxsus konqlameraktını
- düzgün cavab yoxdur
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması
- məlumatsız, psixi təsirə malik siqnal
- təşkilatın daxilində tədqiqat aparmaq məqsədilə verilən siqnal

470. Kodeksdə şirkətin cəmiyyət və ictimai qruplarla münasibətdə məqsəd nədir?

- √ məsuliyyətli vətəndaş olmaq və vətəndaş cəmiyyətinin təşəkkülünə yardım etmək
- şəxsi rəqabətdən çəkinmək

- ətraf mühitə düzgün münasibət
- sağlam mühit üçün şəraitin vaxtında təmin edilməsi
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması

471. Kodeksdə şirkətin əməkdaşlarla münasibəti nəyi təmin edir?

- ✓ insanın şəxsiyyət və ləyaqətinə hörməti
- düzgün cavab yoxdur
- şəərəfsiz rəqabətdən çəkinməyi
- yüksək keyfiyyətli məhsul və xidmətləri
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması

472. Hər bir şirkətin strategiyası nəyə istiqamətlənib?

- ✓ əməkdaşların etik prinsiplərə uyğun rəftar etməsinə və digər əməkdaşların da bu prinsiplər üzrə davranışına nəzarət etməsinə
- etik dilemaların mürəkkəbliyi barədə təsəvvürə
- etik dilemaların müxtəlifliyi barədə təsəvvürə
- taktikasına
- mərhələlər üzrə davranışa nəzarət

473. İslam etikasında zəngin vətəndaşların yoxsul insanlara könüllü ianələr necə adlanırlar:

- ushr
- rıba
- ✓ sədəqə
- zəkat
- xərac

474. Kodeksdə şirkətin rəqiblərlə öhdəliyi hansıdır?

- ✓ şəərəfsiz rəqabətdən çəkinmək
- ətraf mühitə düzgün münasibət
- hərkəsə ədalətli münasibət
- sağlam mühit üçün şəraitin vaxtında təmin edilməsi
- sabit gəlir hüququnu əks etdirmək

475. Kodeksdə şirkətin istehlakçılarla münasibətləri nəyi təmin edir?

- ✓ yüksək keyfiyyətli məhsul və xidmətləri
- əməyin təhlükəsizliyini
- düzgün cavab yoxdur
- qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanması
- insanın şəxsiyyət və ləyaqətinə hörmət edilməsi

476. Azərbaycan üçün kodekslərin əhəmiyyəti olduqca böyükdür, çünki ...

- sərfəli və səmərəlidir
- düzgün cavab yoxdur
- ✓ bir çox şirkətlərdə etik dilemaların mürəkkəbliyi və müxtəlifliyi barədə təsəvvürü yoxdur
- Azərbaycanın ərazisi böyükdür
- norma və prinsiplər çoxdur

477. Sosisal məsuliyyətli davranışa könüllü səy göstərilməsi nəyə səbəb ola bilər?

- sahibkarın xalqına hörmətinə
- biznesdə sahibkarların birləşməsinə
- ✓ biznes dünyasında əxlaqi əsasların formalaşmasına
- düzgün cavab yoxdur
- insanlarda biznesə marağa



478. Müasir biznesin etik tələblərini qeyd edin:

- rəqabəti vicdan və əxlaqi qaydalar ilə aparılması
- ✓ bütün variantlar doğrudur
- cəmiyyətdə müəyyən olunmuş hüquqi və etik standartların uyğunluğu
- müştərilər ilə inam münasibətlərin formalaşması
- öz işçilərə qayğı

479. Azərbaycanda işgüzar etiket nə hesab olunur?

- ✓ peşəkar davranışının mühüm əxlaqi tərəfidir
- işgüzar etiket olmadan rahat sazişlər imzalana bilər
- heç bir işgüzar etiketə ehtiyac yoxdur
- "ticarət insanları" bir-birindən ayırır
- iqtisadi fəaliyyətin norması deyil

480. Aşağıdakılardan hansı rəhbərin etik öhdəliklərinə aid deyil?

- ✓ rəhbərlər məsuliyyətli kollektiv yaratmağa cavabdeh deyillər
- rəhbərlər tabelikdə olanları daimi olaraq öz niyyətləri barəsində xəbərdar etməlidirlər
- rəhbərlər şəxsiyyəti və yaradıcılığı həvəsləndirən şəraitin yaradılmasına cavabdehdirlər
- liderlər rəhbərlik etdikləri perspektivləri üzrə məsuliyyət daşıyırlar
- rəhbərlər əxlaqi davranış nümunəsi olmalıdırlar

481. Aşağıdakılardan hansı bənd əxlaqın funksiyası sayılır?

- dünyagörüşü
- tərbiyələndirici
- ✓ maddi
- qiymətləndirici
- idraki

482. İşgüzar etiketə nə daxildir?

- ✓ mentalitet
- bütün cavablar düzgündür
- qlobalizasiya
- etnoqrafiya
- tarix

483. Azərbaycan Respublikası aşağıdakılardan hansı qeyri-etik norma ilə mübarizə aparır?

- ✓ korrupsiya ilə
- heç nə ilə mübarizə aparmır
- düşmənlərlə
- işsizlik ilə
- qaçqın problemi ilə

484. Azərbaycan mənəviyyəti hansı qanunları ilə tənzimlənir?

- Zəbur
- hamısı
- ✓ Qurani-Kərim
- Tövrat
- İncil

485. Ambudsman haqqında qanun nə vaxt qəbul edilib?

- 2003.0
- 2004.0

- √ 2001.0
- 2000.0
- 1995.0

486. Şirkətin etik prinsiplərini müəyyənləşdirən geniş sənədlər necə adlanır?

- √ davranış kodeksi
- düzgün cavab yoxdur
- müddəalar
- bəyannamə
- missiya

487. Məxfi məlumat anlayışını dəqiq müəyyənləşdirən nədir?

- √ kodekslər
- təhlillər
- normativlər
- düzgün cavab yoxdur
- standartlar

488. Kodeksdə nə əks olunur?

- düzgün cavab yoxdur
- yazılmamış qanunlar
- məcəllə
- norma
- √ şirkətin əsas məqsədi və dəyərlər

489. Hər bir əməkdaşın şirkətin etik prinsipləri dərk etməsi nədir?

- √ davranış kodeksi
- qanun
- norma
- düzgün cavab yoxdur
- məcəllə

490. Aşağıdakılardan hansı ombudsmanın vəzifəsinə daxildir?

- √ həyəcan signalı və nəticələrin tədqiqatı
- mənəvi dəyərləri aşılamaq
- etik nəticələrə təsir
- düzgün cavab yoxdur
- mentalitetə xüsusi önəm vermək

491. Şirkətdə işlə bağlı etik məsələlərdə yardıma ehtiyacı olan hər bir əməkdaşın məsləhət ala bildiyi şəxs kimdir?

- √ korporativ ombudsman
- səlahiyyətli şəxs
- inandığı şəxs
- istedadlı şəxs
- mənəvi dəyərə malik şəxs

492. Ombudsman kimdir?

- √ insan hüquqları üzrə müvəkkil
- problemsiz adam
- xeyirxah insan
- mömin adam
- intellektual, səviyyəli şəxs

493. Sahibkarın şəxsi etik və psixoloji keyfiyyətlərini qeyd edin:

- √ bütün variantlar doğrudur
- işə yaradıcı yanaşma
- innovasiya doğru irəliləməsi
- yenilikçi, riskə getmək qorxusu olmaması
- məqsədə doğru irəliləməsi

494. İslamda yolverilə bilən, icazə verilən termin hansıdır?

- √ halal
- vəqf
- hicab
- məkruh
- haram

495. Yaxşı işçiyə xas xüsusiyyətlər hansı hesab olunmur?

- √ başqa işçinin nöqsanlarını kobud müdiriyyətə çatdırırlar
- müdiriyyətlə yersiz mübarizə etmərlər
- yaltaqlıq etmərlər
- başqa işçinin yerini tutmağa çalışmırlar
- müdirdə qarşılıqlı münasibət qurur

496. Aşağıdakılardan hansı biznes mədəniyyəti gələcəyə orientasiya olunur?

- √ investisiya mədəniyyəti
- sərfəli sazişlər mədəniyyəti
- inzibatçılıq mədəniyyəti
- incəsənət mədəniyyəti
- ticarət mədəniyyəti

497. Azərbaycanda biznes mədəniyyətinin aşağıdakı hansı növü hesab olunmur?

- √ incəsənət mədəniyyəti
- sərfəli sazişlər mədəniyyəti
- investisiya mədəniyyəti
- inzibatçılıq mədəniyyəti
- ticarət mədəniyyəti

498. Aşağıdakılardan hansı bənd Azərbaycan sahibkarına xas deyil?

- √ rəqiblərə hörmətsizlik
- yüksək risk qabiliyyəti
- açılan imkanlardan maksimum istifadə
- "tez pullar" devizin olması
- maliyyə nailiyyətinə tez çatma

499. Cəmiyyət tərəfindən qəbul edilmiş baxışların, fikirlərin, davranışların başqa insan münasibtlərindən fərqi nə deyilir?

- √ mentalitet
- xaricilərin fikri
- başqa ölkələrin münasibəti
- bütün cavablar düzgündür
- qloballaşma

500. Aşağıdakılardan hansı Azərbaycan realığı üçün səciyyəvi olan qeyri-etik davranış hallarına aid deyil?

- √ tapşırılan işi vaxtında təhvil vermək
- Nahar fasiləsinin qəsdən uzaldılması

- İş vaxtının şəxsi məqsədlər üçün istifadə edilməsi
- Günahın başqalarının boynuna atılması
- Tapşırılan işin qəsdən uzaldılması